


AZƏRBAYCAN DİLİ

DƏRSLİK

1



2-ci hissə



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNI

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ



Ülkər Nurullayeva
İradə Bayramova
Şəhla Zahidova
Nuriyə Allahverdiyeva
Aysel Xanalıyeva

AZƏRBAYCAN DİLİ

DƏRSLİK

Ümumtəhsil məktəblərinin
1-ci siniflərində
SINAQ MƏQSƏDİLƏ
çap edilmişdir.



Tədris Resursları
Mərkəzi

Bakı – 2019

Nəşrlə bağlı irad və təklifləri
artitrm2017@gmail.com
və derslik@edu.gov.az
elektron ünvanlarına
göndərə bilərsiniz.



2-cü hissə

Mündəricat

5

NAĞILLAR ALƏMİNDE

Fəsillər

səhifə

1• NAĞILÇILAR	6
2• XƏYAL DÜNYASI	11
3• BİLƏNDƏRİN MACƏRALARI	15
4• HEYVANLAR HAQQINDA NAĞILLAR	19
Ümumiləşdirici təkrar	24



6

VƏTƏNİM AZƏRBAYCAN

Fəsillər

səhifə



1• VƏTƏN NƏDİR?	26
2• VƏTƏNİMİZİ TANIYAQ.	30
3• VƏTƏNİMİZİ SEVƏK	35
4• ÇAĞIRIR VƏTƏN!	39
Ümumiləşdirici təkrar	42

7

YAXŞI NƏDİR, PİŞ NƏDİR

Fəsillər

səhifə

1• ANA MƏHƏBBƏTİ	44
2• QARAGÖZÜN MACƏRASI.	48
3• MƏRHƏMƏT	52
4• DOSTLUQ	56
Ümumiləşdirici təkrar	60



8

DÜNYANI KƏŞF EDİRƏM



Fəsillər

səhifə

1• KEÇMİŞƏ SƏYAHƏT	62
2• ÇÖRƏK	67
3• CİZGİ FILMLƏRİ	72
4• KOSMOS	77
Ümumiləşdirici təkrar	79



5

NAĞILLAR
ALƏMİNDE

1 A

Suallara cavab verməklə
şəkillər üzrə danışın.

- Sizcə, bu bölmədə nə haqqında
danışılacaq?
- Şəkillərdəki hansı obrazları
tanıyırsınız?
- Hansı nağılları oxumusunuz?
- Sevimli nağıl qəhrəmanınız kimdir?
Onun haqqında danışın.



B Şəkil əsasında kitabxana haqqında danışın.



C Nağıl kitabları necə yaranır? Mətni oxuyun və bu suala cavab verin.

BALALARA HƏDİYYƏ

Çox-çox illər bundan əvvəl bir müəllim vardı. Uşaqlara ana dilini öyrədirdi. Günlər, aylar keçdi. Şagirdlər yazüb-oxumağı öyrəndilər. Bir gün onlar müəllimə dedilər:

— Müəllim, biz artıq hərfləri tanıyırıq. Amma oxumağa kitabımız yoxdur.

Müəllim bunu eşidib dərin fikrə daldı. O, dəftər, qələm götürüb yola düzəldi. Şəhərləri, kəndləri qarış-qarış gəzdi. Babalardan, nənələrdən eşitdiyi nağılları, şeirləri bir yerə topladı. Onlardan bir kitab hazırladı.

Ülkər Rəhimqızı


• Söz boğçası •

- kitabxana
- rəf
- fikrə dalmaq
- yola düzəlmək
- qarış-qarış



Müəllim kitabı belə bir ad qoydu: "Balalara hədiyyə". Uşaqlar kitabı görüb çox sevindilər. Bu kitab Azərbaycanda uşaqların ən sevimli kitabı oldu.

Həmin müəllimin adı Firidun bəy Köçərli idi. Bu gün Azərbaycanda ən böyük uşaq kitabxanası onun adını daşıyır.



Ç

Mətndən aşağıdakı fikirləri təsdiq edən cümlələri seçin.

- Keçmişdə uşaqlar üçün nağıl kitabları az idi.
- Nağılçılar qocalardan eşitdikləri nağılları yazıb kitab hazırlayırlar.

2 A

Şəklə aid cümlələr qurub yazın. Aşar sözlərdən istifadə edin.

AÇAR SÖZLƏR: Cırtdan, nənə, dostlar, meşə, odun, icazə vermek, icazə istəmək, yağ-çörək, torba, getmək



• Faydalı məsləhət •

NAĞILI NECƏ DANIŞIRLAR?

Adətən, belə başlayırlar:

- Biri vardi, biri yoxdu...

Ortada deyirlər:

- Günlərin bir günü...

Nağıl sona çatanda deyirlər:

- Göydən üç alma düşdü.
Biri mənim, biri özümün,
biri də nağıl söyləyənin.

B

Qruplarla iş

Siz nənə-babalarınızdan hansı nağılları eşitmisiniz? Onlardan birini yoldaşlarınıza danışın.

3

A Nağılı oxuyun. Nağılin hansı hissələri şəkillərdə təsvir olunub?

AĞCA VƏ CIRTDANLAR

Biri vardı, biri yoxdu, Ağca adında gözəl bir şahzadə vardi. Onun ögey anası olan kraliça çox zalım idi. O istəmirdi ki, kimsə ondan gözəl olsun.

Bir gün kraliça güzgüsünə baxıb soruşdu:

– De görüm, dünyada məndən gözəli varmı?

Güzgü ona dedi:



– Kraliçam, sən çox gözəlsən, amma Ağca səndən də gözəldir.

Kraliça qəzəbləndi. Ağcanı meşədə azdırmağı əmr etdi. Keşikçilər əmri yerinə yetirdilər.

Ağca meşədə balaca bir daxma gördü. Sən demə, bu daxmada yeddi cırtdan yaşayırmış. Cırtdanlar Ağcanı görəndə sevindilər:

– Gözəl qız, bizimlə qal. Ev işlərində bizə kömək edərsən. İndi isə sizə zalım kraliçadan danışım.

Kraliça yenə də güzgüsündən soruşdu:

– De görüm, aən gözəl kimdir?

– Kraliçam, sən gözəlsən, amma Ağca səndən də gözəldir.

Qəddar kraliça küpəgirən qarını çağırıb ona zəhərli alma verdi.

Qarı almanı götürüb cırtdanların daxmasına getdi, qapını döydü. Ağca evdə tək qalıb darıxırdı. Qarını içəri buraxdı ki, onunla bir az söhbət eləsin.



• Söz boğçası •

- azdırmaq
- daxma
- küpəgirən qarı
- qəddar

B Ağca hansı təhlükəsizlik qaydasını pozur?

Sizcə, onu hansı təhlükə gözləyir?

C Nağılda hansı sehrlı əşya var?

Onun sehri nədədir?

Ç

- Açar sözlərə uyğun obrazları tapın.
Hər obraz haqqında bir cümlə qurun.
- paxıl, zalım, qəddar*
 - gözəl, mehriban, gülərz*
 - balaca, saqqallı, qonaqpərvər*

• Xatırla •

Əlamət bildirən sözlər
necə? nə cür? hansı?

suallarına cavab verir. Obraz haqqında danışarkən biz əlamət bildirən sözlərdən istifadə edirik.

4

A

Mətnin davamını oxuyun. Hadisələrin ardıcılığına diqqət edin.

Küpəgirən qarı zəhərli almanın Ağcaya verdi. Ətrafda uçusan quşlar almanın onun əlindən yerə salmağa çalışdılar. Heç nədən xəbərsiz Ağca onları qovdu. Quşlar cırtdanlara xəbər apardılar.


Cırtdanlar gələndə artıq gec idi. Ağca almanın yeyib dərin yuxuya getmişdi. Cırtdanlar onun üçün qızıldan yataq hazırladılar. Gecə-gündüz Ağcanın keşiyini çəkdilər.

Günlərin bir günü bir şahzadə meşədən keçirdi. O, cırtdanların daxmasına girdi. Ağcanı görüb onun gözəlliyyinə heyran oldu. Şahzadə Ağcanın əlindən tutdu. Elə bu vaxt Ağca gözlərini açdı.

O zamandan onlar xoşbəxt yaşadılar. Kraliçanı bir daha görən olmadı.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıl söyləyənin, biri də nağıl dinləyənin.

Hans Kristian Andersen



B

Hadisələrin ardıcılığını bərpa edərək nağılı danışın.

- Ağca meşədə cırtdanlarla tanış oldu.*
- Kraliça Ağcanı meşədə azdırmağı əmr etdi.*
- Şahzadə Ağcanı oyatdı.*
- Küpəgirən qarı zəhərli almanın Ağcaya verdi.*

5

A “Ağca və cırdanlar” nağılında hansı obrazlar var? Baş qəhrəman kimdir?

B Şəxs adlarını seçib cümlədə işlədin.

oğlan, Fərid, müəllim, həkim, Yusif, Selcan, qardaş, bacı

• Bunları bilməliyik •

ŞƏXS ADLARI HƏMİŞƏ BÖYÜK HƏRFLƏ YAZILIR

Cümlənin əvvəlinde: *Anar kitabxanaya getdi.*

Cümlənin ortasında: *Dünən Anar kitabxanaya getdi.*

Cümlənin sonunda: *Kitabxanaya get, Anar.*

C Cümlələri köçürün. Şəxs adlarının altında xətt çəkin.

Şəfiqə nağıl kitabı aldı.

Uşaqlar Firudin bəy Köçərli adına kitabxanaya getdilər.

Müəllim bizə Məlikməmmədin nağılini oxudu.

Ç Cümlələri köçürün. Şəxs adlarını düzgün yazın.

1. *Qoca qarı fatmaya bir cüt qızıl başmaq verdi.*

2. *Hami yatmış, cırdan oyaq.*

3. *Küpəgirən qarı ağcaya zəhərli alma verdi.*

D Qruplarla iş

Nağıl qəhrəmanlarından birini seçin. Onun haqqında fikir və arzularınızı yazın.

I qrup:

Ağcaya

II qrup:

Kraliçaya

III qrup:

Cırdanlara

IV qrup:

Şahzadəyə



1

A

Kitabların cildlərinə baxın. Bu nağıllar haqqında bildiklərinizi danışın. Uçan xalça, sehrli çıraq, Simurq quşu nağıll qəhrəmanlarına necə kömək edirlər?



B

Bu mətn nağıll qəhrəmanlarına kömək etmək istəyən qız haqqındadır. Sizcə, o buna necə nail ola bilər?

Aylinin nənəsi hər axşam ona nağıll danışırdı. Artıq Aylinin sevimli nağıll qəhrəmanları var idi. Çox istəyirdi ki, onlar çətinliyə düşəndə köməyə çatsın. Arzulayırdı ki, uçan xalçası və sehrli çubuğu olsun.

Bir gün yuxudan oyananda gördü ki, yatağının qarşısında gözəl bir xalça var. Xalcanın üzərində isə sehrli çubuq par-par parıldayırdı.



C

Sizcə, Aylin sehrli əşyaları ilə Göyçək Fatmaya necə kömək edəcək?

Ç

Bəs siz hansı nağıll qəhrəmanına kömək etmək istəyərdiniz? Bunu necə edərdiniz?

2

A

Mətni oxuyun. Nağıldakı sehrli qüvvəyə diqqət edin.

SEHRLİ FIRÇA

(Çin nağılı)

Biri vardı, biri yoxdu, Toğrul adlı kasib bir oğlan var idi. O, xəsis bir tacirin qoyun sürüsünü otarırdı. Bunun əvəzində tacir ona çox az pul və yeməyə quru çörək verirdi.

Bir gün Toğrul sürüsünü çəmənlikdə otarırdı. Qoca bir kişi ona yaxınlaşdı. Yorğun və ac görünürdü. Toğrul bağlamasındaki bir parça çörəyi ona verdi. Qoca kişi çörəyi yedi. Sağollaşanda torbasından par-par parıldayan bir fırça çıxarıb ona verdi.

Toğrul gül-çiçəkdən boyaya hazırladı. Sapsarı, hündür bir ot tayası çəkdi. Şəkil canlandı. İndi qarşısında əsl ot tayası var idi. Qoyunlar doyunca ot yedilər.

Hava çox isti idi. Gül-çiçək solmuşdu. Toğrul bulaq şəkli çəkdi. Təbiət yenidən canlandı. Qoyunlar da doyunca su içdilər.

Toğrul cürbəcür yeməklər çəkdi. Kənddə ac adam qalmadı. Hamı çox sevindi.



• Söz boğçası •

- | | |
|-----------|--------------|
| • tacir | • taya |
| • bağlama | • canlanması |
| • xəsis | • sürü |

B Cümlələri uyğunlaşdırın.

Toğrul nə etdi?

1. Ot tayası çəkdi.
2. Bulaq çəkdi.
3. Yemək çəkdi.

Nəticədə nə baş verdi?

- a) Kənddə ac adam qalmadı.
- b) Qoyunlar doyunca yedilər.
- c) Gül-çiçək canlandı.

C Nə üçün qoca kişi sehrli fırçanı məhz Toğrula verdi?

Sizcə, sehrli fırça xəsis tacirin əlinə keçsə idi, o nə çəkərdi?

Ç Sizin sehrli fırçanız olsa, nə çəkərsiniz?

3

A

**Toğrul və tacir obrazları haqqında fikirlərinizi söyləyin.
Nağılin davamını oxuyun və fikirlərinizə əlavələr edin.**

Günlərin bir günü tamahkar tacir fırçanı Toğruldan aldı. Tacir çoxlu qızıl şəkli çəkdi. Amma şəkildəkilər əsl qızılı çevrilmədi. Acgöz tacir Toğrula əmr etdi:

— Tez ol, mənə qızıldan dağ çək!

Toğrul qızıldan dağ çəkdi. Dağın ətrafında isə dəniz çəkdi. Qızıllar dənizin ortasında qaldı. Tacir bunu görüb qəzəbləndi:

— Sən bilmirsən ki, mən üzə bilmirəm?

Toğrul gəmi şəkli çəkdi. Tacir gəmiyə minib qızılların yanına üzdü. Toğrul fırtına şəkli çəkdi. Dənizdə fırtına başladı. Fırtına acgöz taciri gəmi ilə birlikdə çox uzaqlara apardı.

Bundan sonra Toğrul xoşbəxt ömür sürdü. İnsanları da xoşbəxt etmək üçün şəkillər çəkdi.

Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl söyləyənin.



• Söz boğçası •


- tamahkar
- qəzəblənmək
- fırtına
- ömür surmək

• Sözlərin yazılışı •

Doğru	Yanlış
xoşbəxt	xöşbəxt
dəniz	dənis

B

Şəkillərin nağıla uyğun ardıcılığını tapın.



C

Sizcə, nə üçün tacirin çəkdiyi qızıl şəkilləri əsl qızılı çevrilmədi?

Ç

Hadisələrin xeyirxahlığı, yoxsa tamahkarlığı aid olduğunu müəyyən edin.

1. Toğrul qocaya çörək verdi. X / T 3. Toğrul bulaq çəkdi. X / T

2. Tacir Toğruldan fırçanı aldı. X / T 4. Tacir qızıldan dağ istədi. X / T

• Bunları bilməliyik • **ƏSAS FİKİR**

- Mətn oxuyarkən özümüzə sual verməliyik:
- Müəllifin bu mətni yazmaqda məqsədi nədir?**
Beləliklə, mətnindəki əsas fikri müəyyən edirik.

• Nümunə •

Mətn: Qartalın təşəkkürü.

Əsas fikir: Yaxşılıq et ki, yaxşılıq görəsən.



D “Sehrli fırça” nağılındakı əsas fikri ifadə edən cümləni seçib oxuyun.

- Toğrul şəkil çəkməyi xoşlayır.
- Bütün tacirlər tamahkar olur.
- Tamahkarlıq pis xüsusiyyətdir.

4 A Cümlələrdə söz sırasını sualların ardıcılığına uyğun bərpa edin.

- qəzəbləndi tacir xəsis Hansi? Kim? Nə etdi?
- fırça ilə çəkdi Toğrul gəmi Kim? Nə ilə? Nə? Nə etdi?
- canlandı çıçəklər ətrafdakı Hansi? Nələr? Nə etdi?

B Verilmiş cümləyə uyğun sual ardıcılığını seçin.

Göydən üç alma düşdü.

- Harada? Nə? Nə etdi?
- Necə? Kim? Nəyi? Nə etdi?
- Haradan? Neçə? Nə? Nə etdi?

C Qruplarla iş

Nümunəyə baxaraq
tapşırıqları yerinə yetirin.

- Bir sehrli əşya xəyal edin.
- Onun sehrini izah edin.
- Əşyaya ad verin, şəklini çəkin.
- Bu əşya ilə bağlı nağıl qurun.

- Mənim sehrli kitabı var.
- Nəyi isə başa düşməyəndə kitabı canlanır və izah edir.



1

A

Cümlələri oxuyun. Cümlələrdə ifadə olunmuş fikirlərdən çıxış edərək fəslin mövzusunu təxmin edin.

Ağıl ağıldan üstün olar.

Ağıl yaşda deyil, başdadır.

B

Nağılı oxuyun. Baş qəhrəmanın xarakterini müəyyən edin.

BİLƏNDƏR VƏ VƏZİR

(Azərbaycan nağılı)

Günlərin bir günü Biləndər həyətdə oynayırdı. Gördü ki, bir nəfər ona tərəf gəlir. Sən demə, bu adam qonşu ölkənin vəziri imiş. Vəzir kənd və şəhərləri gəzir, sual-cavab yarışı keçirirdi. Həmişə də qalib gəlirdi. Vəzir Biləndərə yaxınlaşdı:

– Oğlan, bazar hansı tərəfdədir? Uzaq yoldan gəlib acmışam. Uzunqulağım da, xoruzum daacdır. Görəsən, nə alım ki, üçümüz də yeyək?

Biləndər dedi:

– Bazar bu tərəfdədir. Bizim tərəflərdə yaxşı qovun yetişir. Bazardan qovun alın. İçini özünüz yeyin. Tumlarıni xoruza, qabığını isə uzunqulağa verin.

Vəzir Biləndərə baxıb düşündü:

– Bir yerin ki uşaqları bu qədər ağıllıdır, gör böyükləri necə olar?!

• Söz boğçası •

• vəzir • tum



C

Biləndər qovunu necə bölüşdü? Bəs siz yemək üçün vəzirə nə təklif edərdiniz?

Ç

Nağılda hansı yarışın adı çekilir? Nağılin məzmunu üzrə suallar hazırlayıın. Sual-cavab yarışı keçirin.

D

“Ağılli” sözünü aid ola biləcəyi sözlərlə birlikdə dəftərinizə yazın.

*uşaq, çiçək, vərəq, şagird, qız, şəkil,
çanta, baş, fikir, dəftər*

Nümunə:

Ağılli uşaq

2

A Biləndər haqqında növbəti nağılı oxuyun. Onun xarakterini müəyyən edin.

BİR PARÇA KÖZ

Bir gün Biləndərin anası samovar qaynatmaq istədi. **Biləndər də kiçik taxta qırıntıları topladı, kömür gətirdi.** Amma samovara atmağa köz yox idi. Biləndər Zəhra nənəgilə getdi. Ondan köz istədi:

– Zəhra nənə, anam samovarı qaynatmaq istəyir. **Xahiş edirəm, bizə bir az köz verin.**

Zəhra nənə dedi:

– Biləndər, bala, mən sənə köz verərəm.

Amma közü nədə aparacaqsan?

– Əlimdə aparacağam, Zəhra nənə.

– Ay oğul, əlin yanar axı?!

Biləndər yerdən bir ovuc torpaq götürüb dedi:

– Narahat olma, nənə, qoy bu torpağın üstünə.

Zəhra nənə gülümsündü:

– Ay mənim ağıllı balam.



• Söz boğçası •

- kömür
- köz
- maşa
- od
- ovuc

B Mətnəki fərqli rənglə verilmiş cümlələri oxuyun.

Biləndər haqqında fikirlərlə uyğunlaşdırın.

- *Biləndər nəzakətlidir.*
- *Biləndər məntiqlidir.*
- *Biləndər qayğıkeşdir.*

C Biləndərin adı haqqında düşünün. Niyə onu belə adlandırırlar?

Ç Şəklə baxaraq “maşa” sözünü izah edin.

D Köz və kömür arasındaki fərqi müəyyənləşdirin.

3 A

Şəkillərin ardıcılılığını müəyyən etməklə mətn qurub danışın.

AÇAR SÖZLƏR: *baba, nənə, nəvə, qoyun, yun, ip, yumaq, corab, toxumaq*



B

Nağılı oxuyun. Yeni sözlərin iştirak etdiyi cümlələrə diqqət edin.

DAŞ PALTAR

Günlərin bir günü Biləndərgilin kəndinə düşmənlər hücum etmişdilər. Onlar kəndin adamlarına dedilər:

– Sizə bir təklifimiz var. Sabah kəndin ağıllı adamları meydana yiğilsin. Onlara bir sual verəcəyik. Əgər suala cavab versələr, sizinlə işimiz yoxdur. Yox, cavab verə bilməsələr, kəndi sizdən alacağıq.

Səhəri gün hamı meydana toplaşmışdı. Biləndər də orada idi. Düşmən əsgərləri böyük bir daşı darta-darta meydana gətirdilər:

– Bizim padşahımız əmr edir ki, bu daşdan ona paltar tikəsiniz.

Hamı təəccüblə bir-birinə baxdı.

– Necə? Daşdan da paltar olar?

• Söz boğçası •

- yumaq
- hücum etmək
- təklif
- meydan



C

Cümlələrdə buraxılmış sözləri əlavə edib köçürün.

1. Anarın ... hamı bəyəndi.
2. Hamı ... toplaşmışdı.
3. Pişik rəngli ... oynayırdı.
4. Düşmənlər kəndə

İSTİFADƏ ÜÇÜN SÖZLƏR:
*yumaqla, meydana,
hücum etdilər, təklifini*

Ç

Sizcə, kəndin adamları bu tapşırığın öhdəsindən necə gələcəklər?

4

A Nağılın ardını oxuyun. Hadisələrin ardıcılığına diqqət edin.

Biləndər irəli gəlib dedi:

– Daşdan paltar tikmək mənim üçün çətin deyil. Ancaq iynəm qırılıb. Sapım da qurtarıb.

Sonra o, yerdən bir ovuc qum götürüb dedi:

– Alın, bu qumdan mənim üçün iynə-sap düzəldin.

Padşahın adamları təəccüblə dedilər:

– Nə? Qumdan da iynə-sap olar?

– Çox yaxşı olar. Qumdan iynə-sap düzəldə bilməyən adam daşdan da paltar geyinməz.

Padşahın adamları pərt olub geri qayıtdılar.

Hamı Biləndərin hazırlıqlığına heyran oldu.



B Mətndəki hadisələrin ardıcılığını müəyyənləşdirib danışın.

a) Düşmənlər qəribə tapşırıq verirlər.

b) Biləndər düşmənlərə cavab verir.

c) Düşmənlər kəndə hücum edirlər.

ç) Düşmənlər pərt halda geri qayıdırılar.

C “Daş paltar” nağılına aid cümlələri oxuyun.

Hərəkətlərin hansı obrazlara aid olduğunu söyləyin.

- Biləndərginin kəndinə hücum etmişdilər.
- Böyük bir daşı darta-darta meydana gətirdilər.
- Yerdən bir ovuc qum götürdü.
- Pərt olub geri qayıtdılar.

Ç Hər bir əlamətə uyğun ad bildirən 3 söz yazın.

• Nümunə •

balaca

- balaca uşaq
- balaca çanta
- balaca ev

şirin ...

şirin ...

şirin ...

maraqlı ...

maraqlı ...

maraqlı ...

böyük ...

böyük ...

böyük ...

1

A

“Ayı və dostları” nağılinin qəhrəmanlarını yada salın.
Heyvanlar haqqında daha hansı nağılları xatırlayırsınız?

B

Nağılı oxuyun. Nağıl üçün yeni ad düşünün.

ŞİR VƏ DOVSAN

(nağıl)

Biri var idi, biri yox idi, zalım bir Şir var idi. Əlinə düşən heyvanları parçalayıb yeyərdi. Heyvanlar onun əlindən ləp bezmişdilər. Onlar qərara gəldilər ki, hər gün Şirə bir heyvan versinlər. Şir də yeyib doysun. Daha başqalarına toxunmasın. Şir onlarla razılaşdı.

Günlərin bir günü növbə Dovşana çatdı. Dovşan axşama kimi orada-burada gəzdi. Ac qalmış Şir bərk qəzəbləndi.

Axşam Dovşan Şirin yanında gəldi. Qəzəblənmiş Şir onu parçalamaq istədi.

Dovşan dedi:

– Məndə günah yoxdur. Sənə yağlı bir dovşan gətirirdim. Yolda bir şir əlimdən alıb yedi.


Bu sözləri eşidən Şir daha da hırslandı:

– O kimdir ki, mənim payımı yeyir? Tez ol, yerini de. Gör onu necə parça-parça edirəm!

Dovşan Şiri dərin bir quyunun yanına gətirib dedi:


– Bax, burada yaşayır.

Şir quyuya baxanda suda öz əksini gördü. Elə bildi ki, onun payını yeyən şirdir. Özünü quyuya atdı. Bir daha da quyudan çıxa bilmədi. Heyvanların da canı zalım Şirin əlindən qurtardı.



• Söz boğçası •

- bezmək
- qərara gəlmək
- canı qurtarmaq



C Nöqtələrin yerinə uyğun sözləri əlavə edib köçürün.

- Heyvanlar Şirin əlindən
- Heyvanlar toplaşaraq
- Zalim və acgöz Şirin əlindən

*canları qurtardı
qərara gəldilər
bezmişdilər*

Ç Nağıldakı obrazların xarakterləri haqqında fikirlərinizi deyin.

AÇAR SÖZLƏR: *qəzəbli, fərasətli, zalım, ağıllı, acgöz*

D Aşağıdakı sualları cavablandırmaqla nağılı danışın.

- Nağıl hansı hadisə ilə başlayır?
- Meşədəki heyvanlar hansı problemlə qarşılaşmışdır?
- Problem necə həll olundu?
- Nəticədə nə baş verdi?

2 A Əsl dost olmaq üçün hansı xüsusiyyətlər vacibdir? Aşağıda verilmiş məsləhətlərə siz də əlavələr edin.

- Kobud rəftar etmək olmaz.
- Əsl dost yalan danışmaz.
- Dost dostuna çətin anlarda kömək edər.

B Nağılı oxuyun. Obrazların adlarını dəftərinizə qeyd edin.

TÜLKÜ VƏ LEYLƏK

(Azərbaycan nağılı)

Biri var idi, biri yox idi. Gölün kənarında, qalın bir meşədə Tülkü və Leylək yaşayırırdı. Onlar mehriban qonşu idilər.

Günlərin bir günü Tülkü dovğa bişirmişdi. Leyləyi də qonaq çağırırdı. Dovğanı dayaz boşqablara tökdü. Boşqabın birini özünü, birini də Leyləyin qabağına qoydu.

Leylək nə qədər çalışdısa, dovğanı içə bilmədi. Ha dimdiklədi, ağızına bir şey getmədi.



Tülkü isə boşqabı yalayıb dovganın hamısını yedi. Qarnını sığallayıb dedi:

–Əcəb dadlıdır!

Leylək öz-özünə dedi:

– Yaxşı, Tülkü lələ, mən bunun heyfini səndən çıxaram!



• Söz boğçası •

- rəftar etmək • kuzə
- heyif çıxmaq • dayaz

C Sizcə, Leylək Tulkudən heyif çıxmaq üçün nə edəcək?
Şəklə baxaraq nağılin davamını təxmin edin və danışın.

Ç Leyləklə Tulkünün dostluğu niyə pozuldu?

D Sizcə, nə üçün dərsliyinizdə tapşırıqlar “A, B, C, ...” şəklində sıralanıb?

• Bunları bilməliyik • AZƏRBAYCAN ƏLİFBASI

Əlifba – hərflerin sıra ilə düzülüşüdür. Hər hərfin öz adı var.

Hərf	Adı	Hərf	Adı	Hərf	Adı	Hərf	Adı
1. A a	a	9. G g	ge	17. Q q	qe	25. S s	se
2. B b	be	10. Ğ ġ	ğe	18. L l	el	26. Ş ş	şe
3. C c	ce	11. H h	he	19. M m	em	27. T t	te
4. Ç ç	çe	12. X x	xe	20. N n	en	28. U u	u
5. D d	de	13. İ i	i	21. O o	o	29. Ü ü	ü
6. E e	e	14. İ i	i	22. Ö ö	ö	30. V v	ve
7. Ə ə	ə	15. J j	je	23. P p	pe	31. Y y	ye
8. F f	fe	16. K k	ke, ka	24. R r	er	32. Z z	ze

E Əlifba sırasında hər bir hərfdən sonra gələn hərfin adını deyin.

N, ..., D, ..., C, ..., V, ..., A, ..., Y, ..., B, ..., R, ..., U, ...

Ə Saitlərin sıra nömrələrini dəftərinizə yazın.

A – 1, E – 6, Ə – ..., I – ..., İ – ..., O – ..., Ö – ..., U – ..., Ü – ...

F Biləndər sizə mesaj göndərib. Hərflərin əlifbadakı sıra nömrələrindən istifadə edərək mesajı oxuyun.

19 | 7 | 20 20 | 1 | 10 | 13 | 18 | 18 | 1 | 24 | 13 25 | 6 | 30 | 14 | 24 | 7 | 19.
M | e | n

G Qruplarla iş

Hərflərin əlifba sırasından istifadə etməklə nağılı adlarını kodlaşdırın.

I qrup: "Tülkü və Leylək"

II qrup: "Şir və Dovşan"

III qrup: "Ayi və dostları"

IV qrup: "Kirpi və Dovşan"

3 A Nağılı oxuyun. Əsas fikrə uyğun yeni başlıq düşünün.

GÖYƏRÇİN VƏ QARIŞQA

(Azərbaycan nağılı)

Bir gün Goyərçin çay qırığına su içməyə getmişdi. Gördü ki, suya bir Qarışqa düşüb çapalayırlı. Goyərçin tez onun köməyinə gəldi. Dimdiyinə yarpaq alıb suya atdı. Qarışqa yarpaqdan yapışıp sahilə çıxdı.

O, Goyərçinə dedi:

– Məni ölümündən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.

Goyərçin Qarışqanın sözünə güldü:

– Sən çox balacasan...

Həmin vaxtdan xeyli keçmişdi. Goyərçin yuvasında oturmuşdu. Bir ovçu kolların arxasında gizlənmişdi. O, Goyərçini ovlamaq istəyirdi. Bunu görən Qarışqa ovçunun üstünə dırmaşdı. Yavaş-yavaş boynuna doğru qalxdı. Ovçu tüfəngini qaldıranda Qarışqa onun boynundan bərk dişlədi. Tüfəng ovçunun əlindən yerə düşdü. Goyərçin uçub canını qurtardı. O, Qarışqaya dedi:

– Bağışla, dost...



B Sizcə, aşağıdakı cümlelər hansı obrazlara aid ola bilər?

- | | |
|---|------------------|
| 1. Mənə necə kömək edəcəksən? | Qarışqa/Göyərçin |
| 2. Balaca olmağıma baxma, çox ağılliyam. | Qarışqa/Göyərçin |
| 3. Bir vaxt sənə “balacasan” deyib gülmüşdüm. | Qarışqa/Göyərçin |

C Şəkil əsasında nağıl qurub danışın. Sizcə, Siçan Şirə necə kömək edə bilər?

AÇAR SÖZLƏR: *Şir, Siçan, ovçular, tor, iti dişlər, kəsmək, xilas etmək*



Ç Heyvan obrazları ilə onların xarakterlərini uyğunlaşdırın.

şir	ağıllı
tülkü	kobud
ayı	güclü
kirpi	hiyləgər

D Obrazların adlarını əlifba sırasına uyğun yazın.

Şir, Dovşan, Ayı, Qarışqa, Göyərçin, Tülkü, Kirpi, Leylək, Siçan

E “Ka” hərfinin işləndiyi sözləri seçib yazın.


kitab, kənd, konfet, park,
kök, karandaş, kosmos

• Xatırla • K hərfi

ke	ka
kitab	kart

Ümumiləşdirici təkrar

4 A Bu bölmədəki fəsillər sizə nəyi öyrətdi? Uyğunlaşdırın.



B Səxs adlarını düzgün yazıqla cümlələri köçürün.

- Kralıça qarını ağcanın yanına göndərdi.
- Acgöz tacır toğrula əmr etdi.
- Közü necə aparacaqsan, biləndər?

C Boşluqlara əlavələr etməklə hərfələri əlifba sırası ilə sadalayın.

A, ..., C, ..., D, ..., Ə, ..., G, ..., H, ..., ..., İ, ..., K,
Q, ..., ..., N, ..., Ö, P, ..., S, ..., T, ..., Ü, V, ..., Z.

Ç Şəklə uyğun bir neçə açar söz yazın.

Açar sözlərin iştirakı ilə cümlələr qurun və əsas fikri müəyyən edin.



6

VƏTƏNİM AZƏRBAYCAN

1 A

Şəkillərə baxın
və suallara cavab verin.

1. Yaşadığınız ölkənin adı nədir?
2. Azərbaycanın hansı yerlərində
olmusunuz?
3. Şəkildə gördünüz yerlər
haqqında bildiklərinizi danışın.



B Şəkillərə baxın və gördüklerinizi müqayisə edin.

- Sizcə, balıqlar üçün doğma yer haradır: akvarium, yoxsa dəniz?
- Bəs quşların doğma məskəni haradır: qəfəs, yoxsa səma?

• Söz boğası •

- akvarium
- qəfəs
- məskən
- doğma
- çəmən
- pətək



C Şeiri oxuyun. Şəklə əsasən şeiri davam etdirin. Sizcə, arı, quş, kəpənək nə deyərdi?



ƏN GÖZƏL YER

Təbiətə baxaraq
Belə sual verdim mən:
– Ən gözəl yer haradır
Bu dünyada, görəsən?

Ağac dedi: – Torpaqdır.
Quzu dedi: – Çəməndir.
Yarpaq dedi: – Budaqdır.
İnsan dedi: – Vətəndir.

Rafiq Yusifoğlu

Hansı şəkildə Lalə öz vətənində təsvir olunub?



B Mətni oxuyun. Hadisələrin baş verdiyi yerə diqqət edin.

ŞAH VƏ BAĞBAN

Şah və adamları gəzintiyə çıxmışdılar. Xeyli gəzib bir kəndə çatdılar. Kənd daşlı-qumlu ərazidə idi. Heç bir həyətdə ağaç görünmürdü. Kəndin ayağına çatanda gözlərinə inanmadılar. Burada başdan-başa yaşıllığa bürünmüş gözəl bir bağ var idi. Şah dedi:

– Gedin, bu bağı yaradan adamı mənim sarayımı gətirin.

Bunu deyib şah öz yoluna davam etdi.

Şahın adamları bağbanın yanına gəlib dedilər:

– Şah bizi sənin dalınca göndərib. Bu gündən şahın bağbanı olacaqsan.

Bağban etiraz etdi:

– Mən yaşlı adamam. Bu yaşimdə el-obamdan ayrıla bilmərəm. Məndənsha bağban olmaz.

- Söz boğçası •
- ərazi • el-oba



C Sizcə, bağban şahın sarayına niyə getmək istəmirdi?

Bağbanın yerində olsa idiniz, siz şah sarayına gedərdinizmi?

Ç Hekayənin ardını təxmin edin. Sizcə, bundan sonra hadisələr necə davam edəcək?

3

A Hekayənin davamını oxuyarkən bu suallara cavab axtarın.



?

- Şahın adamları bağbanı hara apardılar?
- Bağban şahın bağına necə qulluq etdi?
- Şah bağbandan niyə üzr istədi?

Şahın adamları bağbanı zorla faytona mindirib saraya apardılar.

Bağban şahın bağıni gözəlləşdirmək üçün çox çalışdı. Ancaq öz bağı kimi bağ yarada bilmədi. Şah bağbanı yanına çağırıb soruşdu:

— Sənin yaşadığın kənd daşlı-qumlu yerdir. Amma orada gözəl bağ salmışan. Buranın torpağı isə bərəkətlidir. Niyə buranı gözəlləşdirə bilmirsən?

— Şahım, mən o kənddə doğulub böyümüşəm. Oranın qumunu da, daşını da sevirəm.

Mən torpağa, bağa olan sevgimi doğma kəndimdə qoyub gəlmışəm. Ona görə də buranı sevə bilmirəm. Səbəbi budur.

Şah etdiyi əməlinə görə xəcalət çəkdi. Bağbanı vətənindən ayırdığı üçün ondan üzr istədi, onu hörmətlə öz kəndinə yola saldı.

Məhərrəm Mustafa

B Mətnədəki əsas fikri müəyyən edin.

C Bağban öz kəndini, el-obasını, torpağını, bağıni sevir. Bu onun hansı xüsusiyyətini göstərir?

- a) tamahkarlığını b) zəhmətkeşliyini c) vətənpərvərliyini**

• Söz boğçası •

- fayton
- bərəkətli
- xəcalət çəkmək
- üzr istəmək

Ç “Şah və bağban” mətnini aşağıdakı plan əsasında nəql edin.

1. Şahın gəzintisi.
2. Bağbanın şahın adamlarına cavabı
3. Bağbanın şah sarayına aparılması.
4. Bağban şah sarayında.
5. Şahla bağbanın söhbəti.

• Bunları bilməliyik • MƏTNİN PLANI

Mətni nəql etmək üçün əvvəlcə plan qurulur.

Planda mətnədəki hadisələr qısa şəkildə ifadə olunur.

4

A Şəkillərdən və açar sözlərdən istifadə etməklə hekayə qurun.



• Söz boğçası •

- qəmgin • azad etmək • kolluq • şən • nəğmə • igid • qərib • mərd • qürbət

B Şeirləri oxuyun. Vətənpərvərlik mövzusunda olan şeirləri seçin.

Bağçamızda gül bitdi,
Lalə bitdi, gül bitdi,
Vətəndə bir bağ saldıq,
Hər nə əkdik, gül bitdi.



Sular gələr, göl dollar,
Şaxta vurar, gül solar.
Mərd igidin balası
Özü kimi mərd olar.

Gedirəm, yolum dağdır,
Əcəb meyvəli bağdır.
Yolunu mən gözlərəm,
Nə qədər canım sağdır.



Qəribəm, yoxdu arxam,
Qanadım yoxdu, qalxam.
Çıxam uca dağlara,
Bir vətən sarı baxam.

C Qruplarla iş

Şeirlərdən biri üzrə aşağıdakı suallara cavab verin.

1. Şeir neçə misradan ibarətdir?
2. Hər misrada neçə heca var?
3. Hansı misralar qafiyələnir?
4. Hansı misralar şeirdəki əsas fikri ifadə edir?

• Xatırla •

- **Qafiyə** – misraların sonunda oxşar səslənən sözlərdir.

1

A Azərbaycan xəritəsi üzərində verilən şəkilləri adlandırmaqla Azərbaycanın bölgələri barədə danışın.



B Şeiri oxuyun, tanış olmayan sözləri dəftərinizdə qeyd edin.

AZƏRBAYCAN

Söz boğçası

- oba
- oymaq
- yaylaq
- şöhrət
- ciğır
- çeşmə

Gəzdim sənin çöllərini
Oba-oba, oymaq-oymaq.
Nə gözəlmış qoynun sənin,
Ana torpaq, ana torpaq!

Astarada, Lənkəranda
Limonların rəngi sarı,
Süfrələrin bəzəyidir
Göyçayımın qızıl narı.

Quba, Qusar, gözəl Xaçmaz
Xatırladır ilk baharı.
Başlarının şöhrətidir
Gülyanaqlı almaları.

Çıxdım Şuşa yaylaşına,
Çəsmələrdə gözüm qaldı.
Endim İsa bulağına,
Ciğirlarda izim qaldı.

Xəlil Rza Ulutürk

C Şeirdə hansı meyvənin adı çəkilmir?



Ç Şeirdən yer adlarını seçin. Onların ilk hərfinə diqqət edin.
Dəftərinizdə əlifba sırası ilə yazın.

• Bunları bilməliyik • **YER ADLARININ YAZILISI**

Dilimizdə elə sözlər var ki, yer mənası bildirir. Məsələn: *şəhər, dağ, göl*.
Yerləri bir-birindən fərqləndirmək üçün onlara xüsusi ad verilir.
Məsələn: *Bakı (şəhər), Kəpəz (dağ), Göygöl (göl)*. Belə adların ilk hərfi
həmişə böyük yazıılır. Məsələn: *Kür Azərbaycanın ən böyük çayıdır*.

D “Azərbaycan” şeirinə əsasən mavi rəngli boşluqlara yer adları
əlavə etməklə cümlələri köçürün.

1. Astara, _____ limonun, _____ narın vətənidir.
2. İsa bulağı _____ yaylağında yerləşir.
3. Quba, _____, _____ almaları ilə şöhrət qazanıb.

E Yaşadığınız yerlə (kənd, şəhər, rayon) bağlı araşdırma aparıb
təqdimat hazırlayın. Araşdırma zamanı bu suallara cavab tapın.

- Yaşadığınız yerdə çay, göl, dağ varmı?
- Yaşadığınız yerdə hansı abidələr var?
- Yaşadığınız yer hansı məhsulu ilə məşhurdur?
- Yaşadığınız yerin tanınmış şəxsləri kimlərdir?

2 A Azərbaycanın hansı dövlət rəmzləri var?
Şəklə baxın. Sizcə, şagirdlər nə ifa edirlər?



- B** Şeiri oxuyun. Tanış olmayan sözləri dəftərinizdə qeyd edin.

ÜÇRƏNGLİ BAYRAQ

Bu üçrəngli bayraqım
Gözümüzün işığıdır.
Azadlıq yağışından
Doğan göyqurşağıdır.

Üstündəki ay-ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.

Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır.
Yolumuzun üstünə
İşiq saçan mayakdır.

Rafiq Yusifoğlu



Söz boğçası •

- gözümüzün işığı
- üzüyün qaşı
- təsəlli
- mayak

Sözlərin yazılışı •

Doğru	Yanlış
bayraq	bayrax
üzük	üzüy
Üçrəngli	Üçrənkli

- C** Bayraqımızın rəngləri və üzərindəki nişanların mənaları barədə danışın.
- Ç** Göyqurşağı haqqında bildiklərinizi xatırlayın. Şair hansı əlamətlərinə görə bayraqımızı göyqurşağına bənzədir?
- D** Şəkillərə baxın. Onların oxşar xüsusiyyətini müəyyən edin. Bu oxşarlıq şeirin hansı bəndində təsvir olunub?



- E** Şeirin son misralarından və şəkildən istifadə edərək “mayak” sözünü izah edin. Sizcə, nə üçün şair bayraqımızı mayaka bənzədir?



- Ə** Hər bir sözə yaxınmənalı olan söz seçin.

1. XOSUNA GƏLMƏK sevinmək bəyənmək şad olmaq

2. BƏNZƏMƏK gözləmək birləşmək oxşamaq

3 A

Azərbaycanın gerbində nə təsvir olunmuşdur? Hansı təsvirlərin mənasını bilirsiniz?



• Söz boğçası •

- möcüzə
- dirək
- qüllə
- ada
- polad
- sərvət

B

Şəkildə gördünüz üç hündür bina birlikdə nəyi xatırladır? Sizcə, nə üçün Azərbaycana "Odlar yurdu" deyilir?



C

Mətnin adını oxuyun. Mətnə aid şəkildə gördünüzü möcüzə hesab etmək olarmı? Şəkli izah etməklə fikrinizi əsaslandırın.

MÖCÜZƏLƏR ADASI

Bu şəhərcik Xəzər dənizində yerləşir. Onun adı Neft daşlarıdır. İnsanlar bu şəhəri polad dirəklər üzərində qurmuşlar. Ona görə də buranı "möcüzələr adası" adlandırırlar.



Bu şəhərdə neftçilər yaşayırlar. Onlar dənizin dərinliyindən neft çıxarırlar. Neft Azərbaycanın sərvətidir. Azərbaycan dünyada Odlar yurdu kimi tanınır.

Ç

Neft daşlarını nə üçün "möcüzələr adası" adlandırırlar?

D

Bu şəkildə Bakı şəhərinin rəmzi təsvir olunub. Sizcə, niyə Bakı şəhəri üçün belə bir rəmz seçilib?



• Sözlərin yazılışı •

Doğru	Yanlış
neftçi	nefçi
buruq	burux
polad	polat
dirək	dirəy

4 A

Şəkildə nə görürsünüz? Bura haradır?

Siz də sərgilərdə iştirak etmisinizmi? Bu haqda danışın.



Gəlin tanış olaq. Mənim adım Nigardır.
Mən "Vətənim – Azərbaycan" adlı
rəsm müsabiqəsində iştirak edirəm.

• Söz boğçası •

- müsabiqə
- sərgi
- təqdim etmək

B

Nigarın çəkdiyi rəsmə baxın və suallara cavab verin.



1. Bu rəşmin mövzusu nədir?
2. Nə üçün Nigar bu müsabiqəyə belə bir şəkil təqdim etmişdir?
3. Şəkildə Novruz bayramına aid daha nələr təsvir oluna bilərdi?

C

Novruz bayramı ilə bağlı olan sözləri tapın.

dəniz, tonqal, xonça, səməni, qaranquş, qoğal, payız, yolka, bahar,
kosa, papaq, paxlava, qoz, qarpız, yumurta, şəkərbura

Ç

Qruplarla iş

Şəkildə gördüklerinizin hazırlanma qaydalarını müzakirə edin.

Daha sonra qruplara ayrılaraq bu qaydalarla bağlı təlimat hazırlayıın.

1-ci qrup

2-ci qrup

3-cü qrup

4-cü qrup



• Bunları bilməliyik •

TƏLİMAT NECƏ YAZILIR

- Təlimatda hər hansı əşyani hazırlamaq üçün qaydalar göstərilir. Görüləcək işlər ardıcılıqla sadalanır və nömrələnir.

1

A Şeiri oxuyun. Şəkillərin köməyi ilə şeirin məzmununu izah edin.

“Vətənim” demək azdır,
Vətənin olmaq gərək.
Vətəni sevmək azdır,
O sevə səni gərək.

Cabir Novruz

**B**

Vətənə sevgimizi bildirmək üçün nə etməliyik?

C

Mətni oxuyun. Tanış olmayan sözləri dəftərinizdə qeyd edin.

ZÖHRƏNİN QƏLƏBƏSİ

Gimnastika üzrə beynəlxalq yarış keçirilirdi. Bura dünyanın müxtəlif ölkələrindən gimnastlar gəlmışdilər. Azərbaycanı Zöhrə adlı bir qız təmsil edirdi.

Yarışın başlanmasına az qalındı. Zöhrə çox həyəcanlı idi. Məşqçisi, valideynləri, çoxlu sayıda azarkeşləri onu qələbəyə ruhlandırdılar:

– Biz sənilnləyik, Zöhrə! Bu gün burada Azərbaycanın himnini səsləndir!

Zöhrə əlində tutduğu üçrəngli bayraqı öpdü, sonra sinəsinə sıxıb dedi:

– Gözəl bayraqım, səni yüksəyə qaldıracağımı söz verirəm.



• Söz boğçası •

- gimnast
- beynəlxalq
- təmsil etmək
- azarkeş
- ruhlandırmaq

Ç**Gimnastımızı qələbəyə səsləmək üçün siz nə deyərdiniz?**

2

A Mətnin davamını oxuyun. Tanış olmayan sözləri dəftərinizdə qeyd edin.

Zöhrənin halqa və lent ilə çıxışları uğurlu oldu. Lakin topla çıkış edərkən ayağı büdrədi, topu yerə saldı. Bu onun balını azaltdı. İndi qızıl medal qazanmaq üçün Zöhrənin sonuncu şansı qalmışdı. Lentlə çıkışda o ən yüksək bal yığmalı idi. O, bütün iradəsini toplayıb məharətlə çıkış etdi. Azarkeşlərin alqışları altında səhnəni tərk etdi.

Zöhrə və məşqçisi həyəcanla tabloya baxırdılar. Nəhayət, Zöhrənin adı qarşısında onun balı yazılıdı: 10.

Məşqçisi Azərbaycan bayrağını Zöhrənin ciyninə saldı və dedi:

– Təbrik edirəm. Sən qalibsən!

Zöhrə rəqibləri arasında ən hündür kürsüdə dayandı. İdman arenasında Azərbaycan bayrağı himnimizin sədaları altında ən yüksəyə qalxdı.

Aysel Fazılqızı



• Söz boğçası •

- şans • iradə • tablo • məharət • bal • kürsü • idman arenası • rəqib

B

Şəkillər mətnin hansı hissəsinə aiddir?

C

Mətndə hansı gimnastika alətlərinin adları çəkilir?

Ç

Tabloya baxaraq mətni genişləndirin.

• Sözlərin yazılışı •

Doğru	Yanlış
rəqib	rəqip
məşqçi	məşkçi
gimnast	gimnas
himn	himin

Ölkələr üzrə

NƏTİCƏLƏR

1		Azərbaycan	10.000
2		Çin	09.000
3		Ukrayna	07.000
4		Gürcüstan	06.000
5		İran	05.000

D

Bir sənət növü seçin (idmançı, rəqqas, müğənni, rəssam...).

Seçdiyiniz sənət növü ilə vətəninizi xarici ölkələrdə necə təmsil edərsiniz?

3

A Biz hansı dildə danışırıq? Başqa hansı dilləri tanıyırsınız? Biz nə üçün danışdığımız dilə “ana dili” deyirik?

B

Şeiri oxuyun. Şeirin hansı bəndi şəklə uyğundur?

ANA DİLİM

Ana dilim bal kimi,
Danışmaqdan doymuram.
Mən onu neçə dilin
İçində qoruyram.

Anamın laylaşıyla
Mən boy atıb böyüdüm.
Onun şirin diliylə
Fərəhlənib öyündüm.



Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.
Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.

Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı,
Həm də ana dilimi.

Mina Rəşid

C

Aşağıdakı misraları izah edin.

Mən onu neçə dilin
İçində qoruyram.

• Söz boğçası •

- layla
- boy atmaq
- fərəhlənmək
- öyünmək

Ç

Hansı bənddə qafiyələnən sözlər ad bildirir?

D

Aşağıdakı laylanı oxuyun. Suallara cavab verin.

A laylay, gülüm, laylay,
Gülüm, bülbülüm, laylay.
Böyü, sənin sayəndə
Mən də bir gülüm, laylay.

- Laylada ana balasına necə müraciət edir? Ona nə arzu edir?
- Hansı misrada “gülüm” hərəkət bildirir?

E

Ana və nənələrinizdən laylalar öyrənib dəftərinizə yazın.

4

A Muzeydə olmusunuzmu?

Gördüyünüz əşyalar barədə danışın.
 Sizcə, nə üçün qədim əşyaları
 muzeydə saxlayırlar?

• Söz boğçası •

- | | |
|------------|------------------|
| • muzey | • turist |
| • eksponat | • çul |
| • əcnəbi | • təşvişə düşmək |

**B Mətni oxuyun. Mətnindəki əsas fikri müəyyən edin.**

Bir əcnəbi turist kəndə gəzintiyə çıxır. Yolda bir uzunqulaq görür. Uzunqulağın üstündə milli naxışlı qədim, köhnə bir çul var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Turist çulu almaq istəyir. Ancaq fikirləşir ki, kəndlilə onu satmaz. Odur ki hiyləyə əl atır.

Turist kəndliliyə deyir ki, uzunqulağı almaq istəyir. Kəndlili təəccüblənsə də, onu satmağa razı olur. Turist çox sevinir. Tez çıxarıb kəndliliyə xeyli pul verir. Kəndlili uzunqulağın üstündəki çulu götürür və uzunqulağı ona verir. Əcnəbi təşvişə düşür, kəndliliyə deyir:

– Uzunqulaq zəifdir, üşüyəcək. O köhnə çulu da ver, üstünə ataq.

Kəndlili qətiyyətlə cavab verir:

– Yox! Onu vermərəm. Siz məndən uzunqulağı almışınız, çulu yox. O mənim babamdan yadigar qalıb. Dədə-babadan xatırədir, verə bilmərəm!



Əziz Nesin

• Sözlərin yazılışı •

Doğru	Yanlış
muzey	müzeý
turist	turis
eksponat	ekspanat

C Nə üçün kəndlili köhnə çulu satmadı?**Ç Mətnə ad qoyun.**

D Sizin evdə də qədim əşyalar varmı? Bu barədə araştırma aparın. Böyüklərdən bu əşyaları nə üçün qoruyub-saxladıqlarını soruşun.

ÇAĞIRIR VƏTƏN!

1 A

Açar sözlərdən istifadə edərək şəkli təsvir edin.
Fəslin adını oxuyun və onu izah edin.

AÇAR SÖZLƏR: *qəhrəman, əsgər, ordu, düşmən, vətən, qorumaq*

•Söz bogçası•

- niyyət
- qəm
- ordu
- fəxr etmək
- işgal etmək



B Nəyə görə Mübariz İbrahimov kimi qəhrəmanlarımıza fəxr edirik?

C Şeiri oxuyun. Suallara cavab verin.

ÇAĞIRIR VƏTƏN!

Çağırır Vətən,
İstəyir kömək!
Onu düşməndən
Qorumaq gərək!

Kim pis niyyətlə
Gəlsə ölkəmə,
Bu torpaq onu
Batırar qəmə!

Abdulla Şaiq

•Sözlərin yazılışı•

Doğru	Yanlış
kömək	köməy
torpaq	torpax



- Şeirin adı nədir?
- Müəllifi kimdir?
- Müəllif kimi köməyə çağırır?

Ç

Şeirdə qafiyələnən sözləri seçib dəftərinizə köçürün.
Bir neçəsini də özünüz əlavə edin.

D

İşgal altında olan rayonlarımız haqqında araştırma aparın.
Həmin yer adlarını dəftərinizdə yazıb təqdim edin.

2 A

Şəkildə nə görürsünüz? Sizcə, evlər niyə dağılıb?

Mətni oxuyun. Təxmin etdiyiniz səbəbləri mətnlə müqayisə edin.

QARANQUŞUN XOCALI ARZUSU

Yaz idi. Uçuq-sökük bir evin eyvanına üç qaranqus qondu. Xeyli vaxt keçdi. Bala qaranquşlardan birinin səbri tükəndi:

– Ay ana, biz burda niyə durmuşuq? Gəl uçub gedək evimizə. Yorulmuşam, acmışam.

Ana qaranqus ağlamağa başladı:

– Elə burası bizim öz evimizdir, ata-baba yurdumuzdur.

Bala qaranquşlar çəşib-qaldılar:

– Ana, axı burda bütün evlər dağılıb. Heç kim yoxdur.

Ana qaranqus dərindən ah çəkib danışmağa başladı:

– Bura Xocalı şəhəridir. Bir vaxtlar burada insanlar yaşayırdılar. Gözəl evlər, bağlar göz oxşayırdı. Biz hər yaz bu yerlərə uçub gələndə uşaqlar sevinirdilər. Bir-birinə gəlmişimizi xəbər verərdilər. Bir yaz da uçub gələndə buraları belə vəziyyətdə gördük. Məcbur olub indi yaşadığımız yerə köcdük. Biz insanlarla bir yerdə yaşamağa öyrəşmişik. Hər il yazda ümidlə əvvəl bura gəlirəm. İnanıram ki, bir də gələndə burada əvvəlki kimi Xocalının sakinlərini, abad evlərini görəcəyəm. Yenə də biz onların, onlar da bizim gəlmişimizə sevinəcəklər.

Məhərrəm Mustafa



• Söz boğçası •

- eyvan
- səbri tükənmək
- göz oxşamaq
- abad

• Xatırla •

- Məlumat almaq üçün sual cümləsindən, məlumat vermək üçün nəqli cümlədən istifadə olunur.

B Qaranquşlar nə üçün Xocalıdan köçüb getdilər?

C Sizcə, Ana qaranqus, əslində, kimlərin arzu-istəklərini ifadə edir?

Ç “Xocalı” mətnini dinləyin. Aşağıda verilmiş sual sözlərindən istifadə etməklə Xocalıya aid üç sual cümləsi qurun.

Kim?

Hara?

Nə etdilər?

3

A Dərsliyin 30-cu səhifəsində verilmiş Azərbaycan xəritəsində Şuşa şəhərini tapın. Şuşa şəhərinin simvolu kimi nə verilmişdir?

B

Mətni oxuyun. Şəkildə təsvir olunmuş gülün adını öyrənin.

ŞUŞANIN YARAŞIĞI

Həyətimizdə gözəl bir bağ var idi. Güllərin ətri, quşların səsi adamı valeh edirdi. Nənəm bu bağa "Mənim Şuşam" deyərdi. O, bir gün gullərə su verəndə kövrəlib ağladı:

– Kaş ki bağımızda xaribülbül də olaydı. **Şuşanın yaraşığı xaribülbül iddi.**

Bir gün bağda idim. **Qulağıma gözəl bir quş səsi gəldi.**

Bu, bülbüldür. Sevinə-sevinə nənəmi səslədim:

– Nənəcan, tez bura gəl! Bağımiza xaribülbül gəlib.

Nənəm eyvana çıxıb təəccüblə dedi:

– Murad, sən nə danışırsan? Xaribülbül bura hardan gəlib çıxıb?

– Bax, nənəcan, həmişə deyirdin ki, kaş bağımızda xaribülbül olaydı.

Bu da xaribülbül. Gör necə cəh-cəh vurur!

– Ay mənim gözəl balam, xaribülbül quş deyil, güldür. Buralarda bitmir. Xaribülbülün vətəni Qarabağdır, Şuşadır.

Nənəm boynumu qucaqladı. Onun gözləri yaşardı.

– Nənə, ağlama. Mən inanıram ki, biz xaribülbülə qovuşacaqıq.



Aysel Fazılqızı

C

Nənə nəvəsinin dediyi sözlərə niyə təəccübləndi? Mətndə bu suala cavab olan hissəni tapıb yenidən oxuyun.

Ç

Hansı şeir mətndəki əsas fikri ifadə edir? Fikrinizi əsaslandırın.

Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Baxın qanadlanan göyə,
Qaranquşa, qaz, ördəyə;
– Vətən, Vətən, Vətən, – deyə
Yenə qatar-qatar gəlir.

Abdulla Şaiq

D

Mətndə rənglərlə fərqləndirilmiş cümlələri sual cümləsinə çevirin.

Bunun üçün cümlələrlə eyni rəngdə olan sual sözlərindən istifadə edin.

Harada?

Nə?

Necə?

Ümumiləşdirici təkrar

4 A Şeiri oxuyun. Suallara cavab verin.

Sularında üzür gəmi,
Qara nefti bulaq kimi.
Qucağında sıx buruqlar
Ucalıblar qatar-qatar.
Üstündə var polad şəhər,
Nə gözəldir bizim ...
İlyas Tapdıq

- Nöqtələrin yerinə uyğun gələn sözü artırıb son misranı dəftərinizdə yazın.

Araz

Göygöl

Xəzər

- Şair “polad şəhər” deyəndə nəyi nəzərdə tutur? Həmin şəhərin adını dəftərinizdə yazın.

B İzahları oxuyun. Sözlərlə uyğunlaşdırın.

- Muzeylərdə nümayiş etdirilən əşya ...
- Tamaşa göstərilən, yarış keçirilən, konsert verilən yer ...
- Qədim əşyaların qorunduğu və nümayiş etdirildiyi yer ...

arena
muzey
eksponat

C Hansı sözlər böyük hərfə yazılmalıdır?

göl, şahdağ, yurd, xocalı, el-oba, məskən, şusa, dəniz, göygöl,
şamaxı, gəncə, diyar, xəzər, muzey, quba, şəhər, ölkə

Ç Nöqtələrin yerinə uyğun gələn hərfi seçin və sözləri dəftərinizə köçürün.

məş...çi (q/k) rəqi... (b/p) bayra... (q/x) üzü... (k/y) pola... (d/t)

D Aşağıdakı təlimata uyğun olaraq Vətənin keşiyində duran əsgərə məktub yazın.

- Əsgərə salamınızı bildirin.
- Özünüz haqqında məlumat verin.
- Sizi maraqlandıran məlumatları soruşun.
- Əsgərə arzu və istəklərinizi bildirin.
- Vətən mövzusunda rəsm çəkin.
- Məktubu zərfə qoyun.
- Zərfin müvafiq yerlərində ünvanları yazın.

Kimdən _____

Kimə _____

7

YAXŞI NƏDİR, PİS NƏDİR

1

A

Şəkillərə baxın və gördüklleriniz haqqında danışın.

- Obrazların hərəkətlərinə münasibət bildirin.
- Hansı obrazların hərəkətindən xoşunuz gəldi? Səbəbini izah edin.
- Hansı obrazı bəyənmədiniz?



B Şəkillər əsasında “Şəngül, Şüngül, Məngül” nağılını danışın.



• Söz boğçası •

- caynaq
- taqət
- fədakar
- qısılməq

C Mətni oxuyun. Ana pişik və ana keçi obrazlarını müqayisə edin.

PİŞİK VƏ QARAQUŞ

Ana pişik və balaları ağacın altında dincəlirdilər. Bu vaxt bir qaraquş aşağı endi. Balalardan birini caynağına aldı. Bu zaman ana pişik cəld onun üstünə atıldı.

Onların arasında ölüm-dirim savaşı başladı.

Pişik taqətdən düşürdü. Birdən balalarını xatırladı. Son qüvvəsini topladı. Var gücü ilə qaraquşun boğazından yapışdı.

Qaraquş anladı ki, fədakar anaya gücü çatmayacaq. Birtəhər canını qurtarıb havaya qalxdı.

Əldən düşmüş pişik öz balalarına yaxınlaşdı. Balalar xilaskar analarına qıṣıldılar.




2

A Şeiri oxuyun. Tanış olmayan sözləri dəftərinizdə qeyd edin.

MƏSTAN VƏ BALALARI

Sevil bağa köçəndə
Məstanı da apardı.
Bağı görəndə Məstan
Gör nə tufan qopardı...
Gah ağaca dırmaşdı,
Gah divara dırmaşdı,
Gah damın üstə çıxdı,
Gah da çəpəri aşdı...
Qovdu ağ kəpənəyi,
Yoldu otu, çiçəyi...
Məstan təzə yerlərdə
Özünə yurd salmışdı.
Üç balası səbətdə
Yuxulayıb qalmışdı.

Nigar Rəfibəyli



B Tufan nədir? Tufan qopanda nə baş verir?
“Məstan tufan qopardı” ifadəsini necə başa düşürsünüz?

• Söz boğçası •

- tufan
- çəpər
- yolmaq
- səbət

C Hansı şəkildəki təsvir şeirdə əks olunub?



Ç Şeiri öz sözlərinizlə nəql edin.

3

A Mətnə çəkilmiş şəkillərə baxın. Sizcə, Məstanın şıltaqlığı nə ilə nəticələnəcək? Mətni oxuyun.

BAĞDAKİ QUYU

Sevilgilin bağındaki tut ağacının altında su quyusu vardı. Quyunun suyu çoxdan qurumuşdu.

Məstan quyunun yanında atılıb-düşürdü. Birdən onun gözünə bir sərçə sataşdı. Sərçə ağacın budağına qonmuşdu. Məstan sərçəni tutmaq istədi. Ağaca tullandı. Lakin mayallaq aşib quyuya düşdü.

Sevil qışkırdı: – Kömək edin, Məstan quyuya düşdü!

Nənə deyindi: – Az atılıb-düşəydi.

Amma nənə ürəyində Məstanın halına acıdı.

Köməyə gələn qonşular quyunun başına yiğisidilar.

• Söz boğçası •

- mayallaq aşmaq
- gözünə sataşmaq
- acımaq



B Məndəki hansı obraz şəkildə təsvir olunmayıb?

Bu obraz haqqında nə deyə bilərsiniz?

C Nöqtələrin yerinə söz boğcasından uyğun gələn ifadələri seçərək cümlələri köçürün.

1. Əli idman dərsində
2. Qarışqa yuvası babanın
3. Səməd yaralı quşun halına

Ç Məndə Məstan hansı heyvanın adıdır? Sizcə, nəyə görə bu söz böyük hərfə yazılır?

• Bunları bilməliyik •

Heyvanlara verilən adların ilk hərfi həmişə böyük yazılır:

- Nənəm Alagözü tövləyə saldı.
- Uşaqlar Toplanı çox sevirlər.

D Ev heyvanlarına verilən başqa hansı adları bilirsiniz? Həmin adları yazın.

4

A

Dərsliyin 45-ci səhifəsindəki “Məstan və balaları” şeirini xatırlayın. Sonuncu iki misranı bir daha oxuyun. Sizcə, Məstan balalarını unutmuşdu?

Söz boğçası

- kəndir
- sarılmaq
- cummaq

B

Mətni oxuyun, suallara cavab verin.

MƏSTANIN XİLASI

Sevil zənbilə ət və süd qoydu. Zənbilin ucuna kəndir bağladı və quyuya salladı. O, Məstanı çağırdı. Amma Məstan zənbilə tərəf baxmadı.



Bu zaman nənə irəli gəldi. O, qucağında Məstanın balalarını tutmuşdu. Nənə Ağca, Qaraca və Bozcanı zənbilə qoydu. Zənbili yenidən quyuya salladılar. Məstan zənbilə cumdu. Balalarına sarıldı. Qonşular kəndiri yuxarı dartdilar. Məstan və balalarını quyudan çıxardılar. Uşaqlar quyunun ağızını bağladılar.



- Sevil zənbilə nə qoydu?
- Nə üçün Məstan birinci dəfə zənbilə tərəf baxmadı?
- Məstanın balalarını zənbilə kim qoydu?

C

Məstan obrazını ana keçi və ana pişik obrazları ilə müqayisə edin.

**Ç**

Şəklə baxın və mətnin sonuna cümlələr əlavə edin.

D

Verilmiş şeir parçalarına uyğun gələn cümlələri mətndən seçin və dəftərinizə yazın.

1

Zənbilə ətlə südü
Qoyub salladı Sevil.

3

Balalarını gördü,
Cumub zənbilə girdi...

2

Nə südə, nə də ətə
Yaxın dururdu Məstan.

4

Nənə hər üç dəcəli
Həmin zənbilə yiğdi.

E

Mətndəki obrazların adlarını əlifba sırası ilə yazın.
Heyvan adlarının altından xətt çəkin.

1 A

Heç ananızın sözündən çıxmışınız? Bu zaman nə baş verib?

B

Şəkillərə baxaraq mətni oxuyun və tanış olmayan sözləri qeyd edin.

QARAGÖZ YUVANI TƏRK EDİR

Qaragöz yuvada tək idi. Yuxarıdan ağacın altında oynayan dovşanlara baxırdı. O da düşüb oynamaq istədi. Amma anasının sözlərini xatırlayıb ah çəkdi. Sonra yerdəki qozaları görüb öz-özünə dedi:

— Gedim, yuvaya qoza daşıyım. Onda anam heç nə deməz. Bəlkə də, məni tərifləyər.


Qaragöz aşağı enmək istəyəndə sürüsdü. Yumbalana-yumbalana ağacdan xeyli aralandı. Bir kötüyə ilişib dayandı. Ayağa qalxıb ufuldadi. Elə bu vaxt gördü ki, bir ayı gəlir. Tez kötüyün arxasında gizləndi.

Ayının əlində küp var idi. O, küpü bir kolun arasına qoyub öz-özünə dedi:

— Burada küpümü heç kim tapmaz. Balalarımı gətirim, doyunca yesinlər.

Bunu deyib Ayı oradan uzaqlaşdı.

Qaragöz kötüyün arxasından çıxdı. Öz-özünə düşündü: "Görəsən, bu küpün içində nə var?" O, pəncələri ilə küpün qulpundan yapışdı. Onun içində baxmaq istədi. Bu zaman küp aşdı və içindəki bal yerə dağıldı...



Söz boğçası

- | | |
|-------------|---------|
| • macəra | • küp |
| • ah çəkmək | • pəncə |
| • qoza | • qulp |
| • kötük | |

C

Mətnə çəkilmiş şəkil olmasa idi, Qaragözün sincab olduğunu necə müəyyən edərdiniz?

Ç

Qaragöz hansı səhv hərəkətlərə yol verdi? Sizcə, onun bu hərəkətləri nə ilə nəticələnəcək?

2

A Şəklə baxın. Sizcə, Qaragöz küpü aşırandan sonra nə baş verəcək?
Mətni oxuyun və söylədiyiniz fikirlərlə müqayisə edin.

AYI VƏ BALALARI

Qaragöz təəccübələ bala baxırdı. Birdən gördü ki,
ayı ilə balaları gəlir. Qaragöz cəld gizləndi.

Ayı dağılmış balı gördü. O, bərəlmış gözləri ilə
ətrafa boylandı. Var gücü ilə bağırdı:

– Mənim küpümdəki balı kim dağdırıb? Yəqin, bu, tülkünün işidir.
Axmaq tülkü! Səni parça-parça edəcəyəm.

Balalar dağılmış balı yeməyə başladılar. Ayı isə tülkünü axtarmağa
getdi.

Bunu görən Qaragöz yavaşça oradan uzaqlaşdı.

• Söz boğçası •

- bərəlmək
- boylanmaq



B Siz Qaragözün yerində olsa idiniz, bu vəziyyətdə nə edərdiniz?

C Doğru, yoxsa yanlış?

1. Qaragöz anasının sözünə baxmayıb yuvasından çıxdı. ☺ ☹
2. Ayı Qaragözü bala qonaq etmək istəyirdi. ☺ ☹
3. Qaragöz bilirdi ki, küpdə bal var. ☺ ☹
4. Qaragöz küpü aşırıb balı yerə dağıtdı. ☺ ☹
5. Ayı başa düşdü ki, küpü Qaragöz aşırıb. ☺ ☹
6. Qaragöz ayı balaları ilə birgə bal yedi. ☺ ☹

3

A Bir sərriniz olanda onu kimə deyirsiniz? Qaragözlə anasının söhbətini oxuyun. Onun keçirdiyi hisləri izah etməyə çalışın.

ANA İLƏ SÖHBƏT

Qaragözün anası onu yuvada gözləyirdi. O çox narahat idi. Birdən Qaragöz təngnəfəs yuvaya girdi. Anası soruşdu:

– Qaragöz, sən harada idin? Axı demişdim ki, yuvadan bayır çıxmam!

Balacanın qara gözləri yaşardı. O dedi:

– Bağışla, ana. Mən qoza yiğmaq istədim.

Anası Qaragözü qucaqlayıb öpdü və dedi:

– Mənim sevimli balam. Sən ehtiyatlı olmalısan.

Qaragöz isə kədərli halda oturub fikrə daldı.

Bunu görən anası soruşdu:

– Qaragöz, sənə nə olub? Niyə belə fikirlisən?

Qaragözü ağlamaq tutdu. O, anasına ürəyini açdı:

– Ana, mən pis iş görmüşəm. Ayının balını dağıtmışam. O isə elə bilir ki, bunu tülkü edib. İndi gedib onu parçalayacaq.

– Hə... Bu heç yaxşı olmadı. Tülkünü xilas etmək lazımdır.

Ana ilə bala yuvadan çıxıb ayının mağarasına tərəf yollandılar.



Söz boğçası

- təngnəfəs
- ürəyini açmaq
- mağara

B

Rollu oyun

Qaragözün anası ilə söhbətini səhnələşdirin.

C

Sözləri oxuyun. Onları hansı zərflərə qoymaq lazımdır?
Hansı sözlər heç bir zərfə uyğun gəlmir?

tülkü, ayı, bal, azuqə,
kötük ana, kədər,
xilas, yuva, ora, bayır,
küp, fikir, iki, onlar

Beş hərfi,
iki hecası olan
SÖZLƏR

Üç hərfi,
iki hecası olan
SÖZLƏR

Xatırla

Sözdə neçə sait varsa,
bir o qədər də heca var.

Qa-ra-göz

Ç

Zərflərdəki sözləri sayın. Hansı misal sözlərin sayı arasındakı fərqi düzgün ifadə edir?

A) $7 - 3 = 4$ B) $7 - 4 = 3$ C) $9 - 3 = 6$

4

A

Siz heç səhvinizi etiraf etmisinizmi? Sizcə, bu, asandırımı?

B

Mətni oxuyun və mətndən Qaragözün etirafını ifadə edən cümlələri müəyyənləşdirin.

QARAGÖZÜN ETİRAFI

Qaragözlə anası meşə ilə gedirdilər. Birdən ayının nərlitisini eşitdilər. Tez səs gələn tərəfə yönəldilər. Gördülər ki, ayı tulkünün boğazından yapışib bağırır:

– Sən niyə mənim küpümü aşırmışan? Niyə balımı dağıtmışan?

Tulkü and-aman edirdi ki, o, balı görməyib. Qaragözün anası onlara yaxınlaşışib dedi:

– Ayı, əl saxla. Mənim balamın sənə sözü var.

Qaragöz cəsarətini toplayıb dedi:

– Mən... Mən... Balı mən dağıtmışam. Küpün içində baxmaq istəyirdim.

Əlim dəydi, küp aşdı. Bağışlayın. İstəyirsiz, sizin üçün bal toplayım?

Ayı Qaragözə baxıb güldü:

– Sən bir bunun boyuna bax! Mənim üçün bal toplamaq istəyir. Amma, yaxşı ki, boynuna aldın. Yoxsa bu yazığın boğazını üzəcəkdir. Sənin cəsarətin xoşuma gəldi. Nə vaxt istəyirsən, mağarama gəl. Səni bala qonaq eləyərəm.

Ayı hardan biləydi ki, sincablar bal yemir.



Şəhla Fərhadqızı

C

Qaragözün hərəkətlərindən çıxış edərək onun xarakterini müəyyən edin.

1. Qaragöz küpü aşırıdı.
2. Qaragöz tulkünü xilas etmək istədi.
3. Qaragöz günahını boynuna aldı.

- A) rəhmlidir*
B) cəsarətlidir
C) dəcəldir

Ç

Qruplarla iş

“Qaragözün macərası” mətnini nəql edin.

Birinci qrup: “Qaragöz yuvanı tərk edir”

İkinci qrup: “Ayi və balaları”

Üçüncü qrup: “Ana ilə söhbət”

Dördüncü qrup: “Qaragözün etirafi”

1 A

Şəkillər üzrə hekayə qurub danışın.

Balaca qızın hərəkətinə münasibət bildirin.



B

Mətnin adına diqqət yetirin. Mətni oxuyun və başlığı izah edin.

ÇAĞIRILMAMIŞ QONAQ

Hava çox soyuq idi. Hər yan qarla örtülmüşdü.

Toplan azmışdı. O isinmək üçün yer axtarırdı. Gəlib bir həyətə çatdı. Həyətdə balaca bir qapı gördü. Qapıdan içəri girdi. Bu zaman hay-küy qopdu. Toyuqlar qaqqıldaşdırı:

— Hində küçüğün nə işi var?

Toplan gördü ki, onu dimdikləyirlər.
Birtəhər canını qurtarıb çölə atıldı.

Zingildərək sağa-sola baxdı. Bu dəfə başqa bir qapı gözünə dəydi. Bu qapı bayaqkindən hündür idi. Toplan özünü aralı qapıdan içəri saldı.

“Əcəb istidir”, — deyə sevindi.
O özünə yer eləmək istədi. Birdən səs gəldi:

— Məəə... Bu nədir, ayağıma dolaşdı?

Elə bu vaxt Toplanın kürəyinə zərbə dəydi. O diyirlənib qarın üstünə düşdü...



Söz bogçası

- mərhəmət
- tövlə
- zingildəmək
- qoç
- zərbə

C

Şəkillərdə gördüyünüz hansı obrazların mətndə adı çəkilmir?

Ç

Nöqtələrin yerinə hərəkət bildirən sözlər yazmaqla cümlələri köçürün.

qaqqıldamaq, miyoldamaq, zingildəmək, dimdikləmək, mələmək

1. Cüçələr yemi
2. Küçük qorxudan
3. Toyuq ucadan
4. Keçi çobanı görüb
5. Pişik divanda oturub

2

A Sizcə, nə üçün heyvanlara qayğı göstərmək lazımdır?

B

Şəkillərə baxın və Toplan haqqında mətnin davamını təxmin edin.

Hər yerdən qovulan Toplan əlacsız qaldı. Kor-peşman həyətdəki evə yaxınlaşdı. Pəncərənin karşısındakı skamyaya dırmaşdı.

Evdən xörək iyi gəlirdi. Toplan pəncərədən içəri boylandı. Divanda iri bir pişik uzanmışdı. Toplanın ona paxıllığı tutdu.

Ürəyində fikirləşdi: "Kaş onun yerində olaydım..."

Toplanı görən pişik tüklərini qabartdı. Onun üstünə cummaq istədi. Toplan qorxub qaçmaq istədi. Elə bu zaman qapı açıldı. İçəridən bir oğlan çıxdı. O, Toplanı görüb dedi:

– Vay, vay, nə yaman islanmışsan?! Yəqin, acsan. İndi səni yedizdirərəm. İsinərsən.

Sonra pişiyə acıqlandı:

– İpək, sən niyə tüklərini qabartmışsan? Bilmirsən ki, qapıya gələn qonağı qovmazlar?..

• Söz boğçası •

- əlacsız
- kor-peşman
- skamyaya
- qabartmaq



Həbibə Zeynalova

C

Hekayədə hansı obrazlar var? Baş qəhrəman kimdir?

Obrazlara münasibətinizi bildirin. Kimdən daha çox xoşunuz gəldi?

3 A

“Qaranquşun Xocalı arzusu” mətnini xatırlayın. Qaranquşlar nə üçün Xocalıdan köçüb getmişdilər?

B

Sizcə, niyə bu quşlar insanlara yaxın yerdə yaşayırlar? Mətni oxuyun, təxmin etdiyiniz fikirlərlə mətndəki əsas fikri müqayisə edin.

ANA QARANQUŞ

- 1 Bir qaranquş hündür bir ağacın başında yuva qurmuşdu. O hər gün uzaqlara uçur, balalarına yem gətirirdi.
- 2 Günlərin birində yenə qaranquş yem axtarmaq üçün yuvasından uçdu. Qayıdanda gördü ki, vahiməli, qanadlı bir ilan yuvaya tərəf sürünür. Ana qaranquş haray saldı: “Uçun, uçun, balalarım, ilan sizi yeyəcək!”
- 3 Körpə qaranquşlar havaya atıldılar. İlan da onların arxasında havaya qalxdı. Ana gördü ki, ilan balalara çatacaq. O, var gücү ilə qışqırıldı: “Yaxınlıqdakı evin qapısı açıqdır, tez olun, içəri girin!”
- 4 Ana qaranquş ilanla vuruşmağa başladı. Döyüşə-döyüşə evə yaxınlaşdı. Ev sahibi onları gördü. Dəyənəklə ilanı vurub yerə saldı.
- 5 Qaranquş tamam əldən düşmüşdü. Tükləri didik-didik olmuşdu. O, üzünü balalarına tutub dedi: “Mən sizə deyirəm. Siz də öz balalarınıza tapşırın. Yuvanızı insanlar yaşayan yerdə qurun.”
- 6 O vaxtdan qaranquşlar insanlara sığınıblar. Yuvalarını evlərin lap yaxınlığında qururlar.

Söz boğası

- sığınmaq
- vahiməli
- əldən düşmək
- didik-didik
- haray salmaq



C

Hansı sualın cavabı mətndəki əsas fikri ifadə edir?

- A) İlanlar necə uçurlar?
- B) Naya görə qaranquş evlərdə yuva qurur?
- C) Qaranquş yuvasını necə qurur?

Ç

Şəkillər mətnin hansı hissələrinə uyğundur?

• Bunları bilməliyik • ABZAS NƏDİR?

Nağıl, hekayə mətnləri abzaslara bölünür. Hər abzasda yeni fikir ifadə olunur.

- D** “Ana qaranquş” mətnində neçə abzas var? 5-ci abzasda nədən danışılır? Neçənci abzasda qaranquş ilandan xilas olur?

- 4 A** Şeiri oxuyun. Şeirin başlığını hansı obraza aid etmək olar?

MƏRHƏMƏTLİ QIZ

Velosiped sürərkən
Gülçin yaman yıldızı.
Yerə elə dəydi ki,
Dizi, qolu çizildi.

Nərmin durub bayaqdan
Ona tərəf baxındı.
Gülçin yıxılan kimi
Özün ona çatdırıldı.



Kömək etdi Gülçinə –
Onu yerdən qaldırdı.
Evdən tənzif gətirib
Dizin, qolun sarıldı.

Gülçin ona ürəkdən:
“Nərmin, çox sağ ol, – dedi.
– Sən mərhəmətli qızsan,
Gəl dost olaq”, – söylədi.

Şəhla Fərhadqızı

- B** Şəkillərlə şeirin bəndlərini uyğunlaşdırın.



- C** Suallara cavab verin.

- “Mərhəmətli qız” şeiri neçə bənddən ibarətdir?
- Hər bənddə neçə misra var?
- Neçənci bənddə Gülçinə yardım edildi?
- Neçənci bənddə Gülçin Nərminə təşəkkür etdi?

- Ç** Üçüncü bənddəki hansı söz aşağıda verilən izaha uyğun gəlir?

Yaranı sarımaq üçün nazik pambıq parça

1 A

Şəkillərdə təsvir olunmuş heyvanlar haqqında bildiklərinizi danışın.



B

Mətni oxuyun. Heyvanlar haqqında əldə etdiyiniz yeni məlumatları dəftərinizdə qeyd edin.

YÖNDƏMSİZ TİMSAH

Timsah tək darıxırıdı. Çaydan sahilə çıxdı. Dəvəquşunu görüb ona yaxınlaşdı. Dəvəquşu uzun taxta parçasının bir tərəfində oturmuşdu. Timsah quyruğunu taxtanın o biri başına qoydu. Dəvəquşu tappılıtlı ilə yerə düşdü. Timsah ona kömək etmək istədi. Dəvəquşu açıqla dedi:

– Nə yönəmsizsən, bu uzunluqda quyruq olar? Məndən uzaq dur.

Sonra isə hoppana-hoppana daşların üstü ilə çayın o biri sahilinə keçdi. Birdən Timsah Zürafəni gördü. Zürafə ağacdən ərik yeyirdi. Timsah ona yaxınlaşanda Zürafə var gücü ilə bağırdı:

– Yavaş ol da... Ayağımı əzdin ki! Bu boyda da ayaq olar?!

Zürafə bunu deyib çayın o biri üzünə keçdi.

Timsah lap pərt oldu. Kədərlə ətrafa boylandı. Gördü ki, Kenquru ilə balası çıçək yiğir. Timsah sevincək onlara tərəf gəldi.

Kenquru qışkırdı:

– Ehtiyatlı ol!

Amma gec idi. Timsah onların gül səbətini əzmişdi.

– Sən nə kobudsan, bu boyda da qarın olar?

Bizdən aralı dur.

Hirslənmiş Kenquru balasını kisəsinə qoydu. Daşların üstü ilə hoppanaraq çayı keçdi.



C Heyvanlar Timsahı hansı xüsusiyyətlərinə görə sevmirdilər? Onların Timsaha münasibəti haqqında nə deyə bilərsiniz?

Ç İzahları oxuyun. Hər bir izahın aid olduğu heyvanı tapın. Mətnə çəkilmiş şəkillərdən və bildiklərinizdən istifadə edərək izahları genişləndirin.

1. Boynu çox uzundur. Meyvə yeyir.
2. Qarnı, ayaqları böyükdür, quyruğu uzundur.
3. Balasını kisəsində gəzdırır.
4. İti qaçır. Uça bilmir.

2 A “Tülkü və Leylək” nağılını xatırlayın. Sizcə, Leylək pisliyə yaxşılıqla cavab versə idi, onların dostluğu alınardımı?

B Şəklə baxın. “Yöndəmsiz timsah” mətninin davamını təxminin edin. Mətni oxuyub öz təxminlərinizlə müqayisə aparın.

Timsah əzilmiş güllərin yanında oturdu. O çox qəmgin idi. “Heç kəs məni sevmir. Axı mən niyə bu qədər yöndəmsizəm?..” Bu fikirlər Timsaha rahatlıq vermirdi.

Birdən hava qaraldı. Göy guruldu, şimşək çaxdı. Leysan yağmağa başladı. Çay daşdı. Timsahı bəyənməyən dostlar çayın o biri sahilində qaldılar. Onlar ələcsiz halda Timsahdan kömək istədilər.

Timsah dərhal çaya yaxınlaşdı. Bir sahildən o biri sahilə uzandı. Heyvanlar bir-bir onun üstünə çıxıb çayı keçdilər.

Kenquru dedi:

– Cox sağ ol, əziz dost. Biz çox şadıq ki, sənin kimi ayaqları böyük, quyruğu uzun dostumuz var.

Timsah gülümsədi. O çox xoşbəxt idi...

Şəhla Fərhadqızı



• Söz boğçası •

• leysan • sahil

C Mətnin ikinci abzasında baş verən təbiət hadisələrini sadalayın. O biri sahilə keçmiş heyvanlar niyə geri qayıda bilmədilər?

Ç Hansı cümlə mətnin sonuna uyğun gəlir?

- A) Dadlı yem tapmışdı.
- B) Dostları onu xilas etmişdi.
- C) Axı bu qadər dost qazanmışdı.

D Verilmiş planda “Yöndəmsiz timsah” mətnindəki hadisələrin ardıcılılığı pozulmuşdur. Ardıcılığı bərpa edin və mətni plan əsasında nəql edin.

- A. Kenqurunun Timsaha açıqlanması
- B. Timsahın heyvanlara köməyi
- C. Timsahın Dəvəquşu ilə görüşü
- Ç. Çayda daşqın
- D. Dost axtaran timsah
- E. Zürafə və Timsah

• Xatırla •

Mətnin planı hadisələrin ardıcılığına uyğun qurulur.

3 A “Yaxşılıq et ki, yaxşılıq görəsən” cümləsini necə başa düşürsünüz? Şəklə baxın. Sizcə, ağac oğlanın yaxşılığına necə cavab verəcək?

AĞACIN TƏŞƏKKÜRÜ

Ağacın dibindəki
Torpağa bax, çat-çatdır.
Nə yaxşı ki tez gördüm,
Onun hayına çatdım.

Bir vedrə su apardım,
Tökdüm, ləzzətlə içdi.
Budağından almalar
Qopub vedrəmə düşdü.

Necə gözəldir ətri,
Necə şirindir dadi.
Pay apardığım qabı
Ağac boş qaytarmadı.

Rafiq Yusifoğlu

• Söz boğçası •

- çat-çat
- hayına çatmaq



B Şeiri öz sözlərinizlə nəql edin.

C Şeirlə bağlı suallara cavab verin.

- Şeirdə neçə bənd var?
- Hər bənddə neçə misra var?
- Hər misrada neçə heca var?
- Bəndlərin hansı misraları qafiyələnir?

Ç Şəkillərə baxın və dərslikdə oxuduğunuz mətnləri xatırlayın.

“Yaxşılıq et ki, yaxşılıq görəsən” fikrini hansı mətnlərə aid etmək olar?
Seçiminizi əsaslandırın.



D Qruplarla iş

Verilmiş şeir parçasını müzakirə edin və sualı cavablandırın.

“SAĞ OL” DEDİ

Birinci qrup:

Əsdi külək, yağdı yağış,
Çay yağışa “sağ ol” dedi.

Sual: – Nə üçün çay yağışa
“sağ ol” dedi?

İkinci qrup:

Yolcu yola kölgə salan
Bir palida “sağ ol” dedi.

Sual: – Nə üçün yolcu palida
“sağ ol” dedi?

Üçüncü qrup:

Yandı ocaq, getdi soyuq,
İnsan oda “sağ ol” dedi.

Sual: – Nə üçün insan oda
“sağ ol” dedi?

Dördüncü qrup:

Söylə görüm, bəs sənə kim
Bu dünyada “sağ ol” dedi?

Sual: – Hansı işlərinizə görə
sizə “sağ ol” deyiblər?

Rafiq Yusifoğlu

Ümumiləşdirici təkrar

4

A Mətni oxuyun və sualları cavablandırın.

YERİYƏN PAPAQ

Ceyhunla Lalə oynayırdılar. Xallı pianonun yanında idi.

Bu zaman nə isə tappıltı ilə yerə düşdü.

Yerə düşən papaq idi.

Ceyhun papağı götürmək istədi. Əlini uzadanda papaq yeriməyə başladı. Uşaqlar çox qorxdular. İlk dəfə idi ki, yeriyən papaq görürdülər.

Ceyhun qorxa-qorxa papağı qaldırdı.
Papağın altındakı Xallı idi.



- Mətndə neçə abzas var?
- Neçənci abzasda qəribə hadisə baş verdi?
- Mətnə çəkilmiş şəkil neçənci abzasa aiddir?

B

Verilmiş sözləri yaxınmənalı qarşılığı ilə uyğunlaşdırın.

1	cəsur	A. qəddar, mərhəmətsiz, insafsız
2	dürüst	B. rəhmlı, ürəyiymüşəq
3	zalım	C. düzgün, vicdanlı, doğruçu
4	mərhəmətli	Ç. igid, qoçaq, qorxmaz, ürəkli

C

Hansı sözlər həmisi böyük hərfə yazıılır?

Həmin sözləri əlifba sırası ilə yazın.

Şəngül, İpək, Məstan, Ağca, Kenquru, Bozca, Timsah,
Qaranquş, Ayı, Toplan, Qaragöz, Xallı, Dəvəquşu.

Ç

Bildiyiniz nağıllardan birini nəql edin. Obrazlara münasibət bildirin.

Bunun üçün aşağıdakı sözlərdən uyğun gələnləri seçin.

mərhəmətli, kobud, nəzakətli, qayğıkeş, sədaqətli, paxıl, lovğa,
əliaçıq, dürüst, zalım, acgöz, qoçaq, qorxaq, cəsur



8

DÜNYANI KƏŞF EDİRƏM

1 A

Şəkillərə baxın və suallara cavab verin.

- Sizcə, bu bölmədə nə haqda danışacaqıq?
- Şəkillərdə diqqətinizi nə cəlb etdi? Bu barədə nə öyrənmək istəyərdiniz?



- B** Müəllimin oxuduğu mətni dinləyin. Şəkillərdə Orxanın yaşadığı evi, Şirvanşahlar sarayını və İsmayıл əminin alaçığını göstərin.



- C** Mətni oxuyun. Mətnin hansı hissəsi şəkildə təsvir olunub?

AZIX MAĞARASI

Bu əhvalat ləp çoxdan olub. O zaman insanlar ev tikməyi bacarmırdılar. Onlar çöldə, meşədə yaşayırdılar. Şaxtalı bir gün idi. İnsanlar soyuqdan qorunmaq üçün yer axtarırdılar. Onların arasında Domrul adlı balaca bir oğlan da var idi.

Birdən Domrul qayaların arasında yarıq gördü. Tez ata-anasını səslədi:

– Bura gəlin! Mağara tapmışam.

Domrul böyükləri gözləməyib mağaraya girdi. Elə bu vaxt onun qarşısına böyük bir ayı çıxdı. Domrul “azix, azix” qışqır-qışqırma mağaradan çölə atıldı. O zaman ayıya “azix” deyirdilər.



Ayı da onun dalınca mağaradan çıxdı. Nərildəyərək insanlara hücum etdi. Ancaq insanlar geri çekilmədilər. İti uclu dəyənək və iri daşlarla ayını qovdular.

O gündən mağara insanların məskəni oldu. Həmin mağara bu gün də Azix mağarası adlanır.

Söz boğçası

- kəşf
- yarıq
- alaçık
- dəyənək
- qaya

Ç

Sizcə, hadisə ilin hansı fəslində baş verib: yayda, yoxsa qışda? Fikrinizi əsaslandırın.

D Şəklə baxın və qədim insanlar haqqında danışın. Onlar nə geyinirdilər? Heyvanları necə ovlayırdılar?



E Siz qədim insanların yanında olsa idiniz, onlara nə öyrədərdiniz?

2 A Şəkillərə baxın. Oddan hansı məqsədlərlə istifadə olunur?



B Sizcə, insanlar odu ilk dəfə necə əldə ediblər? Mətni oxuyun və bu sualı cavablandırın.

ODUN KƏŞFİ

Bir gün dəhşətli ildirim çaxdı. Meşə birdən-birə alovlanmağa başladı. İnsanlar qorxub mağarada gizləndilər.

Uzaqda görünən alov Domrulu çox maraqlandırdı. O, gizlicə meşəyə yaxın getdi. Bir neçə yanmış budaq götürüb mağaraya gətirdi. Odun üstünə quru budaqlar atdı. İnsanlar tonqalın istisinə qızındılar. Bundan sonra tonqalı sönməyə qoymadılar. Gecələr növbə ilə keşik çəkir, tonqalın üstünə budaqlar atırlılar.

Bir gecə keşikçilər yatıb yuxuya getdilər və od söndü. Onda Domrul qabağına quru çör-çöp yiğdi. İki daş götürüb onları bir-birinə vurmağa başladı. Daşlardan çıxan qığılçım quru çöpləri alışdırıb yandırdı. Hamı Domrulun ağlına heyran oldu.

Söz boğçası

- dəhşətli
- ildirim
- keşikçi
- çaxmaq
- çör-çöp
- qığılçım



C Şəkillərə baxın. Sizcə, odun əldə edilməsi insanların həyatında hansı dəyişikliyə səbəb oldu?



3 A Domrulun hayatı haqqında mətnin davamını oxuyun. Tanış olmayan sözləri qeyd edin.

• Söz boğçası •

- dərə
- təpə
- qaya
- əhliləşdirmək

QOBUSTANDA

İllər ötdü. Azıx mağarasında insanların sayı çoxaldı. Onda Domrulun ailəsi yeni məskən tapmaq üçün yola çıxdı. Onlar xeyli gəzib Xəzər dənizinin sahilinə çatdılar. Burada çoxlu təpələr, dərələr, qayalar var idi. Dərəyə “qobu” da deyirlər. Ona görə də buranın adını “Qobustan” qoydular.


Domrulla atası qayalarda oxla heyvan ovlayırdılar. Onlar qayıq düzəldtilər. Qayıqla dənizə çıxır, balıq tuturdular. Sonra tələ qurub

heyvanları diri tutmağı öyrəndilər. Beləcə, keçi, at tutub onları əhliləşdirdilər. İndi ailənin hər gün əti, südü var idi.

Axşamlar ailə üzvləri ocağın ətrafında əl-ələ tutub rəqs edirdilər. Beləcə, onlar Qobustanda uzun müddət xoşbəxt yaşadılar.

İradə İsmayılgızı

B Hansı şəkil mətnin məzmununa uyğun deyil?



C Səhv yazılmış sözləri düzgün yazaraq dəftərinizə köçürün.

ayılə, məsgən, balıx, qayix, ocax, xöşbəxt

Ç Sözlərlə mənalarını uyğunlaşdırıb dəftərinizə yazın.

- 1) *mağara*
- 2) *məskən*
- 3) *qığılıcım*
- 4) *dəyənək*
- 5) *dərə*

- A) İki təpə arasında dərin yer.
- B) ocaqdan sıçrayan od zərrələri.
- C) çomaq, əlağacı.
- Ç) insanın yaşadığı yer, yurd.
- D) dağın, qayanın içində doğru uzanan yarıq.

1 – D 2 – ? 3 – ? 4 – ? 5 – ?

D Sual sözlərini uyğun ad bildirən sözlərlə əvəz edib cümlələri köçürün.

1. Mağaranı ilk dəfə **kim?** gördü.
2. Həmin mağara bu gün **nə?** adlanır.
3. Domrulgilin ailəsi **harada?** məskən saldı.
4. Qobustan **harada?** yerləşir.

• Xatırla •

• **Şəxs və yer adları**
həmisi böyük hərfə
yazılır.

4

A “Qobustana səyahət” mətninə qulaq asın.

Şəkillərə baxaraq suallara cavab verin.

1. Müəllim uşaqları hara apardı?
2. Əl-ələ tutan insan rəsmləri bizə hansı rəqsi xatırladır?
3. Qavaldaş haqqında müəllim hansı məlumatları verdi?



B Şeiri oxuyun. Qobustan qayalıqlarındaki qədim rəsmlərə baxın.
Onları oxuduğunuz mətnlərin məzmunu ilə müqayisə edin.

QOBUSTAN

Qobustanı gəzirəm
Babaların iziyilə.
Qobustanı görürəm
Balaların gözüylə.

Rəsmlərə baxıram:
Ovçular ov axtarır,
Balıqçı qayığını
Xəzər dalgalandırır.



Rəqs edən insanların
Əksi var qayalarda.
Vətənim burdan alıb
Odu da, alovu da.

Gözləyirəm yenə də
Səslənsin qavaldaşı.
İstəyirəm, dillənsin
Elimin daş yaddaşı.

Ləman Həsənli

C Qruplarla iş

Aşağıda verilmiş məlumatları bu fəsildə oxuduğunuz
mətnlər üzrə qruplaşdırın.

QOBUSTAN HAQQINDA MƏLUMATLAR

1. *Qobustan Xəzər dənizinin sahilində yerləşir.*
2. *Qədimdə burada insanlar rəqs edirdilər.*
3. *Heyvanları əhliləşdirirdilər.*
4. *Heyvanları ovlayırdılar.*
5. *Balıqçılıqla məşğul olurdular.*
6. *“Qobustan” sözü “qobu” sözündən yaranmışdır.*
7. *Qobustanda qavaldaş adlanan iri daşlar var.*
8. *Qobustanda qədim ocaq yerləri indiyə kimi qalır.*

1-ci qrup: “Qobustanda” mətni

2-ci qrup: “Qobustan” şeiri

3-cü qrup: “Qobustana səyahət” (dinləmə mətni)

1

A Aşağıdakı qida məhsullarının adlarını lövhədə yazın.
Siyahını ümumi başlıqla adlandırın.



B Mətni oxuyun. Şəkildə mətnin hansı hissəsi təsvir olunub?

ƏKİNÇİ VƏ CANAVAR

(Özbək nağılı)

Bir kəndli zəmidə taxıl biçirdi. Yorulub əldən düşdü. Oturub dincəlmək istədi. Çox ac idi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən bir Canavar çıktı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:

- Nə yeyirsən?
- Çörək, – deyə kəndli cavab verdi.
- Mənə də bir az ver, dadına baxım.
- Buyur!

Kəndli çörəkdən bir parça kəsdi və Canavara verdi. Çörək Canavarın çox xoşuna gəldi. O dedi:

- Mən də hər gün çörək yemək istəyirəm. Onu necə tapa bilərəm?

Bəlkə, sən bilirsən?

Əkinçi dedi:

- Yaxşı, mən sənə çörəyi əldə etməyin yolunu deyərəm.

• Söz boğçası •

- | | |
|----------|--------------|
| • zəmi | • əkinçi |
| • biçmək | • əldə etmək |



C Mətnə uyğun olmayan şəkli tapın.



Ç Aşağıda yazılmış hadisələrin həqiqi (H), yoxsa xəyali (X) olduğunu bildirin.

1. Əkinçi zəmidə taxıl biçirdi. (H) (X)
2. Canavar əkinçiyə yaxınlaşdı. (H) (X)
3. Canavar əkinçidən nə yediyini soruşdu. (H) (X)
4. Əkinçi çörək yeyirdi. (H) (X)
5. Canavar əkinçiyə çörəyi sevdiyini bildirdi. (H) (X)
6. Canavar əkinçi ilə söhbət etdi. (H) (X)

D Mətnin davamını təxmin edin. Sizcə, əkinçi çörəyi əldə etməyin yolunu canavara necə başa salacaq?

2 A Mətnin davamını oxuyun. Əkinçinin cavabını öz fikirlərinizlə müqayisə edin.

← →

Əkinçi sözə başladı:

- Əvvəlcə yeri şumlamaq lazımdır...
- O saat çörək olacaq? – deyə

Canavar əkinçinin sözünü kəsdi.

- Yox! Arxasına qulaq as. Torpağı şumladıqdan sonra onu yumşaltmaq, daş-kəsəkdən təmizləmək lazımdır...
- Bundan sonra çörək olar, hə?
- Tələsmə! Payızda toxumu səp.

Qışda toxum qarın altında qalacaq.
Yazda isə...

→ ←



- Deməli, yazda çörək yeyə biləcəyəm?
- Bir dayan görək! Yazda taxıl göyərəcək. Ona su ver, alaq otlarından təmizlə, quşlardan qoru. Yayda isə...
- Vay-vay! Hələ qurtarmadı? Yox, yox! Daha bəsdir, ey insan! Görünür, mən çörək yeyə bilməyəcəyəm. Mən getdim.
- Əkinçi güldü və dedi:
- Bəs sən elə bilirdin, çörək asanlıqla ərsəyə gəlir? Bilmirsən ki, işləməyən dişləməz?!



C Rollu oyun



“Əkinçi və Canavar” mətnini səhnələşdirin.

3 A

Söz boğçasında verilmiş sözlərlə şəkilləri uyğunlaşdırın.

• Söz boğçası •

- 1) kombayn
- 2) sünbül
- 3) təndir
- 4) traktor
- 5) xəmir
- 6) dəyirman



Nümunə: 1 – b

B

Aşağıdakı cümlələrə uyğun hərəkət bildirən sözlər artırın.

Traktor yeri

Çörəkçi xəmiri

Kombayn taxılı

Çörək sobalarda


Dəyirmandan un

Çörək mağazalarda

C Şəkillərə baxın və bizim dövrümüzdə çörəyi əldə etməyin yolları haqqında danışın.



1



2



3



4



5



6



7



8

• Orfoqrafiya •

Doğru	Yanlış
sünbül	sümbül
kombayn	kambayn

C Cümnlələri şəkillərin ardıcılılığına uyğun köçürün.

- Dəyirmanda buğdan un üydülür.
- Sobada çörək bisirilir.
- Kombaynlarla zəmilerdən taxıl biçilir.
- Çörək mağazadan alınır.
- Çörəklər mağazalara daşınır.
- Traktor torpağı şumlayır, toxum səpilir.
- Çörək süfrələrimizi bəzəyir.
- Sünbüllər yetişir.

D Çörəyin ərsəyə gəlməsində iştirak edən peşə sahiblərinin adlarının ardıcılığını müəyyən edin.

dəyirmənci, traktorçu, satıcı, kombaynçı, çörəkçi

4

A

“Əkinçi və Canavar” mətninin son cümləsini bir daha oxuyun. İndi isə aşağıdakı mətni oxuyun və həmin cümləni mətnin uyğun hissəsinə əlavə edin.

ÇİL TOYUQ VƏ SİÇAN BALALARI

(Rus nağılı)

Bir evdə Çil Toyuq və iki siçan balası yaşayırırdı. Bir dəfə Toyuq kökə bişirmək istədi. Siçanlara dedi:

– Sünbülü dəyirmana kim aparacaq?
– Biz yox, biz yox! – deyə siçanlar qışqırdılar və topu götürüb oynamağa qaçırlar.



Toyuq özü sünbülü dəyirmana apardı. Qonşuluqda yaşayan Sincab və Dovşan ona kömək etdilər. Toyuq dənləri üyüdü, dadlı kökələr bişirdi və dedi:

– Kökələr hazırdır. Onları kim yeyəcək?
– Biz, biz! – deyə siçanlar qışqırdılar.
Toyuq dedi:
– Yox, belə olmaz. Kim işləyibsə, kökələri də o yeyəcək!

Toyuq Dovşanı və Sincabı qonaq çağırıldı. Oturub ləzzətlə kökələri yeməyə başladılar. Siçanlar isə baxa-baxa qaldılar.



B

Altından xətt çəkilmiş cümləni şəkillərin köməyi ilə genişləndirin.

C

“Əkinçi və Canavar” ilə “Çil Toyuq və siçan balaları” mətnlərindəki obrazları müqayisə edin.

3

CİZGİ FILMLƏRİ

1

A Hansı cizgi filmlərini xatırlayırsınız?**Ən çox sevdiyiniz cizgi filmini nəql edin.**

B

Necə olur ki, cizgi filmində heyvanlar danışırlar?**Mətni oxuyun və bu suala cavab tapmağa çalışın.****Söz boğçası**

- cizgi filmi
- aktyor
- canlanmaq

CİZGİ FILMLƏRİ NECƏ YARANIR?

Cizgi filmini yaratmaq çox çətindir. Bunun üçün əvvəlcə mətn hazırlanır. Daha sonra rəssamlar mətndəki obrazların şəkillərini çəkirlər. Lakin bununla iş bitmir. Axı filmdə bu şəkillər hərəkət etməlidir.

Filmdə şəkillər sanki canlanır. Heyvanlar və cansız əşyalar insan kimi hərəkət edir, gülür, ağlayır. Bunları təsvir etmək asan deyil. Bunun üçün çoxlu şəkil çəkmək lazımdır. İnanmırınsız? Aşağıdakı şəklə baxın. Qartal qanadını aşağı salır və qaldırır. Bunu təsvir etmək üçün rəssam doqquz şəkil çəkib.



İndi isə kompüter rəssamların köməyinə gəlir. Cizgi filmlərini kompüterin köməyi ilə yaradırlar.

Bəs necə olur ki, cizgi filmində heyvanlar və quşlar danışırlar?

Əslində, onların əvəzinə danışan aktyorlardır. Onlar hər heyvanın danışığını onun xarakterinə uyğun səsləndirirlər. Əlbəttə ki, filmə baxarkən biz bunu görmürük.

Rafiq İsmayılov



aktyor



obraz




aktyor



obraz

C

Aşağıda “Mikki Maus” filmindən siçanın bir hərəkəti və duruşu təsvir olunub. Onun hərəkətini və mimikasını təkrar edin.



Ç

Nöqtələrin yerinə uyğun sözlər artırmaqla cümlələri tamamlayın. Cizgi filmini yaratmaq üçün

1. ... hazırlanır.
2. ... şəkil çəkirlər.
3. ... kompüterin köməyi ilə canlandırılır.
4. ... heyvanların danışığını səsləndirirlər.

2 A

Bu heyvanı tanıyırsınız mı?

Sizcə, bu heyvan karate döyüş hərəkətləri edə bilərmi? Aşağıdakı mətni oxusunuz, bu suala cavab tapacaqsınız.



KUNQ-FU USTASI PANDA

Yəqin ki, bir çoxunuz “Kunq-fu ustası Panda” cizgi filminə baxmışınız. Yadınızdadırımı, uşaqların sevimlisi olan kök, yönəmsiz Panda necə ustalıqla döyüşür? Gəlin görək bu film necə yaranıb.

• Söz boğçası •

- kunq-fu
- eskiz

Əvvəlcə rəssamlar kunq-fu ustalarının döyüş hərəkətlərini izləyiblər. Sonra bu hərəkətləri edən panda obrazı yaradıblar. Beləliklə, ilk eskizlər hazır olub.





Eskizlər bəyənildikdən sonra ağ-qara rəsmlər çəkilib. Burada hərəkət və üz cizgiləri dəqiq təsvir olunub.



Daha sonra şəkillər rənglənib.



Bundan sonra kompüterdə iş başlayıb. Beləliklə, Panda canlanıb və cizgi filmi yaranıb.

Rafiq İsmayılov

B Aşağıda “Kunq-fu ustası Panda” cizgi filminin yaradılması ilə bağlı təlimat verilib. Təlimatda hansı cümlələrin yeri səhv düşüb?

1. Kunq-fu ustalarının hərəkətləri izlənir.
2. İlk eskizlər hazırlanır.
3. Eskizlər rənglənir.
4. Ağ-qara rəsmlər çəkilir.
5. Kompüterin köməyi ilə panda canlanır.

C Hər bir sözlə bağlı nümunəyə uyğun kart düzəldin:

eskiz

canlanmaq

kunq-fu

kompüter

• Nümunə •

aktyor – ad bildirən söz

İzah: Teatrda, kinoda rol ifa edən şəxs.

Cümələ: Mən aktyor olmaq istəyirəm.

3

A

Şəkildəki cizgi filmlərinin əsas obrazları haqqında danışın.



B

Heykəl şəklinə baxın.
Sizcə, burada Mikki Mausun əlindən tutan adam kimdir?



C

Mətni oxuyun.

Şəkildəki adam haqqında əsas məlumatları dəftərinizdə qeyd edin.

VOLT DİSNEY – MİKKİ MAUSUN YARADICISI

Çox-çox illər bundan əvvəl Amerikada Volt adlı balaca bir oğlan yaşayırırdı. Soyadı Disney idi. O, şəkil çəkməyi çox sevirdi. Başqa sevimli məşguliyyəti isə cizgi filmlərinə baxmaq idi. Doğrudur, o zaman filmlər səssiz və ağ-qara idi. Heç televizor da yox idi. Volt filmə baxmaq üçün kinoteatra gedirdi.



Zaman keçdi, Volt böyüküb rəssam oldu. O qərara gəldi ki, səsli cizgi filmi çəksin. Bunun üçün əvvəlcə bir siçan obrazı yaratdı. Balaca olanda Volt da başqa uşaqlar kimi siçandan qorxurdu. Amma indi istəyirdi ki, bu balaca heyvanı bütün uşaqlara sevdirsin.

Beləliklə, yekəqulaq siçan – Mikki Maus yarandı. Filmdə Mikkinin sözlərini Volt özü səsləndirdi. Bu obraz tezliklə bütün uşaqların sevimlisinə çevrildi.

Ç

Hansı cümlə mətnin məzmununa uyğun deyil?

- A) Əvvəllər filmlərdə obrazlar səssiz hərəkət edirdilər.
- B) Volt uşaqlıqdan siçanları sevirdi.
- C) "Mikki Maus" filmində Volt həm rəssam, həm də aktyor idi.

D

Bəs siz cizgi filmi çəksə idiniz, hansı obrazı yaradardınız? Onun şəklini çəkin və düşündüyüünüz cizgi filminin məzmununu danışın.

4

A Sizcə, nə üçün Disney filmlərinin əvvəlində bu qəsrin şəkli göstərilir?

**B**

Mətni oxuyun və suallara cavab verin.

DİSNEYLƏND – DÜNYANIN BÜTÜN UŞAQLARI ÜÇÜN PARK

Bir dəfə Volt parkda gəzirdi. Burada o, gənc qadınla balaca bir uşaq gördü. Uşaq yenicə çəkdiyi rəsmi anasına göstərirdi.

Volt ana və uşağa yaxınlaşdı. Salam verib rəsmə baxmaq istədiyini söylədi. Uşaq çəkdiyi rəsmi Volta verdi. Bu, uşaqlarla dolu əyləncə parkının rəsmi idi. Oğlan öz rəsminə ad da qoymuşdu:

HAMI ÜÇÜN PARK

Volt uşağı təriflədi. Onun mahir rəssam olduğunu dedi. Uşaq və onun anası Volta təşəkkür etdi.

Volt gəzintiyə davam etdi. Uşaqlıq illərini xatırladı. Qonşu ailənin gözəl bağı və karuselləri yadına düşdü. Həmin gün Volt Disney uşaqlar üçün park tikdirməyi qərara aldı.

Bir neçə ildən sonra Disneylənd şəhərciyi öz qapılarını bütün uşaqların üzünə açdı.

Nuriyə Rafizqızı



- Mətndə neçə abzas var?
- Şəkil hansı abzasə aiddir?

**C**

Aşağıdakı cümlələri oxuyun. Onları hansı abzaslara əlavə etmək olar?

I abzas: Gəzə-gəzə növbəti çizgi filmi haqqında düşünürdü.

II abzas: Rəsmdə çoxlu karusel, yelləncək əks olunmuşdu.

Ç

Rollu oyun

Voltun uşaq və onun anası ilə səhbətini səhnələşdirin.
Nəzakətli sözlərdən istifadə etməyi unutmayın.

1

A Şəkildə təsvir olunan varlıqlar haqqında məlumatları genişləndirib danışın.



Mən ulduzam. Gecələr
göydə parlaq nöqtə
kimi görünürəm.



Mən Ayam.
Yerin ətrafında
fırlanıram.



Mən Günəşəm.
Ətrafimdakı planetlərə
ışiq və istilik verirəm.



Mən raketəm.
Aya və planetlərə
yol açıram.



Mən Yer planetiyəm.
Günəşin ətrafında
fırlanıram.



Mən kosmonavtam.
Raketlə kosmosa
uçuram.

B

Şeiri oxuyun. Şairin arzularını öz sözlərinizlə danışın.

UÇUN AYA, ULDUZLARA!

Mənim kiçik ulduzlarım –
Oğullarım, şən qızlarım,
Mən bu gözəl kainatın
Sirlərini açmamışam,
Hələ Aya, ulduzlara
Uçmamışam.
Siz böyüyün,
Tez böyüyün!
Uçun Aya, Veneraya,
Boşluqları yara-yara
Yupiterə, ya da Marsa,
Yollar açın ulduzlara.

Teymur Elçin



• Söz boğçası •

- kosmos
- kosmonavt
- planet
- raket
- kainat

C Şeirdə şair uşaqları hansı səma cisimnə bənzədir? Səbəbini izah edin.



C Səma cisimlərinin adlarını nöqtələrin yerinə yazmaqla cümlələri dəftərinizə köçürün.

1. ... işiq və istilik mənbəyidir.
2. Ay ... ətrafında fırlanır.
3. ... gecələr göydə parlaq nöqta kimi görünür.
4. Yer ... ətrafında fırlanır.

2 A Sizcə, insanlar niyə kosmosa can atırlar?

Mətni oxuyun və tanış olmayan sözləri qeyd edin.

KOSMOSU KƏŞF EDƏK

Göylərə uçmaq qədimdən bəri insanların arzusu olub. Buna görə də onlar “Uçan xalça” nağılini yaradıblar. Lakin zaman keçir, insanlar daim nə isə kəşf edirdilər. Beləcə, uçan xalçanı əvəz edən təyyarə kəşf olundu.

Yer planetindən uzaqda yerləşən səma cisimləri insanları çox maraqlandırırdı. Lakin təyyarə ilə Aya, ulduzlara çatmaq mümkün deyildi. Onları yalnız teleskop vasitəsilə daha yaxından müşahidə etmək olardı. Alımlər teleskopun köməyi ilə Günəşin ətrafında fırlanan digər planetləri də aşkar etdilər. Lakin Aya, başqa planetlərə uçmaq hələ də arzu olaraq qalırdı...



• Söz boğçası •

- səma cismi
- teleskop
- müşahidə
- aşkar etmək

B Sizcə, insanların kosmosa uçmaq arzusu həyata keçdimi? Siz bu mətni necə davam etdirərdiniz?

C Kosmosla, uzaq səma cisimləri ilə bağlı sizi hansı suallar maraqlandırır?

3

A Mətni oxuyun.

Dünyanın ilk kosmonavtı haqqında məlumatları qeyd edin.

DÜNYANIN İLK KOSMONAVTI

Günlərin bir günü Yer üzünə bir xəbər yayıldı: insan kosmosa uçub. Kosmosu fəth edən bu insan Yuri Qaqarin idi. O, rus kosmonavtı idı. Qaqarin kosmik gəmi ilə iki saata yaxın Yer ətrafında dövr etdi. Sonra sağ-salamat Yerə qayıtdı.

Aya ilk ayaq basan insan isə amerikalı kosmonavt Nil Armstrong olub.

İndi insanlar uzaq planetləri də fəth etmək arzusundadırlar.



Söz boğçası •

- fəth etmək
- dövr etmək
- skafandr
- kosmik gəmi

B

Yuri Qaqarinin şəklinə baxın. Kosmosa çıxan kosmonavtin geyimi skafandır adlanır. Sizcə, nə üçün kosmonavtlar skafandır geyinirlər?

C

Şəkillərə diqqətlə baxın. Şəkil üzrə mətn qurub yazın. Mətnə ad verin.



Ç

İndi isə bu şəklə baxın. Yusif getdiyi planetdə yadplanetli ilə qarşılaşıb. Yadplanetlini təsvir edin və hekaya qurub danışın.




Ümumiləşdirici təkrar

4

A “Dünyanı kəşf edirəm” bölməsində hansı kəşflərlə tanış oldunuz?
 Bu kəşflərdən hansı daha çox xoşunuza gəldi? Nə üçün?
 Daha hansı kəşflərlə tanış olmaq istəyərsiniz?

B

Aşağıdakı şəkillər bölmədəki hansı mövzulara uyğun gəlir?



C

Nöqtələrin yerinə uyğun gələn sözləri seçin və cümlələri tamamlayın.

İnsanlar ... ilə ayını ... qovdular.
 Mağara onların ilk ... oldu.
 Domrul ... sönməyə qoymadı.



mağara
dəyənək
məskən
tonqal

Torpağı ... şumlayır.
 Zəmidə sarı ... yetişir.
 Yetişmiş sünbülləri ... biçir.



sünbül
kombayn
traktor

Rəssam obrazın ... hazırlayır.
 Cizgi filmini ... səsləndirir.
 Filmlər ... nümayiş etdirilir.



kinoteatr
eskiz
aktyor

İlk ... Yuri Qaqqarındır.
 Kosmonavtların geyimi ... adlanır.
 Səma cisimlərini... müşahidə edirlər.



skafandr
teleskop
kosmonavt

*Qeyd: Dərslikdə verilmiş mətnlər dil və məzmun baxımından müvafiq yaşı
grupuna uyğunlaşdırılmışdır.
Müəllifi göstərilməyən mətnlər dərslik müəllifləri tərəfindən yazılmışdır.*

BURAXILIŞ MƏLUMATI

*Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün
Azərbaycan dili fənni üzrə dərslik (2-ci hissə)*

Tərtibçi heyət

Müəlliflər

**Ülkər Nurullayeva
İradə Bayramova
Şəhla Zahidova
Nuriyə Allahverdiyeva
Aysel Xanahyeva**

Layihə rəhbəri

Rafiq İsmayılov

İxtisas redaktoru
Dil redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Rəssamlar
Korrektor

**Dilruba Cəfərova
Arzu Əliyeva
Taleh Məlikov
Zeynal İsayev
Taleh Məlikov
Elmir Məmmədov
Aqşın Məsimov**

*Ümumtəhsil məktəblərinin 1-ci siniflərində
sınaq məqsədilə çap edilir.*


© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2019-001)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yamaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 8,8. Fiziki çap vərəqi 10. Səhifə sayı 80.
Kağız formatı $57 \times 90 \frac{1}{8}$. Tiraj 4950. Pulsuz. Bakı – 2019

“Çaşioğlu” mətbəəsində çap olunmuşdur.
Bakı ş. M.Müşfiq küç., 2 A.

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayırıq!

